

**TEST: 0119#01#Y15#01**

Test	0119#01#Y15#01
Fənn	0119 - Xarici dövlətlərin aqrar siyasəti və inkişaf təcrübəsi
Təsviri	[Təsviri]
Müəllif	Ağakışiyeva Y.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	426
Keçid balı	144,84 (34 %)
Suallardan	426
Bölmələr	30
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

**BÖLMƏ: 0101**

Ad	0101
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aqrar münasibət məhvumu nədir? (Çəki: 1)

- Torpaqla bağlı münasibətlər
- Torpağın rekultivasiyası
- Torpağın şoranlaşması
- Torpağın külək, su eroziyası
- Suvarma sistemlərinin yaradılması

Sual: Sosialist təsərrüfat sistemi nədir? (Çəki: 1)

- Dövlət mülkiyyətinə əsaslanan təsərrüfat formaları
- Xüsusi mülkiyyətə hakim olduğu cəmiyyət
- Torpağın formalaşması
- Kəndli (fermer) təsərrüfatları
- Fərdi təsərrüfatlar

Sual: Kapitalist təsərrüfat sisteminin mahiyyəti nədir? (Çəki: 1)

- Xüsusi mülkiyyətin hakim olduğu iqtisadi quruluşlar
  - Dövlət mülkiyyətinin üstün inkişafı
  - Torpaq münasibətləri
  - İstehsalın təşkili formaları
  - Yeni təsərrüfatçılıq formaları
- 

Sual: Aqrar böhran məhvumu nədir? (Çəki: 1)

- Aqrar sahədə baş verən tənəzzüldür
  - Aqrar bölmənin ekstensiv inkişafıdır
  - Aqrar sahənin resurs təminatıdır
  - İstehsalın intensiv inkişafıdır
  - Maddi maraqdır
- 

Sual: Ərzaq təhlükəsizliyi nədir? (Çəki: 1)

- Ölkə əhalisinin etibarlı şəkildə təmin olunmasıdır
  - Ərzaq qıtlığının yaranmasıdır
  - Əhalinin qida məhsullarına tələbatın ödənilməsidir
  - Maya dəyərinin yüksəlməsidir
  - Qiymət mexanizminin təkmilləşdirilməsidir
- 

Sual: İnkişaf etmiş ölkələrə hansı dövlətlər daxildir? (Çəki: 1)

- ABŞ, Yaponiya
  - Kanada, Fransa
  - Almaniya
  - İngiltərə
  - Onların hamısı
- 

Sual: Aqrar sahəyə dövlət himayəsi nədir? (Çəki: 1)

- Aqrar sahədə tətbiq olunan güzəştlər
  - Aparılan islahatlar
  - İnkişafın proqnozlaşdırılması
  - Stimullaşdırıcı metodların tətbiqi
  - Aqrar sahəyə yüksək faizli vergi tətbiqi
- 

Sual: Rəqabət məhvumu nədir? (Çəki: 1)

- Fermerlərin rəqabətə davam gətirməyərək öz fəaliyyətlərini dayandırılması
  - Təsərrüfatçılığın iqtisadi mexanizmi
  - İnflyasiyanın güclənməsi
  - Regionların sosial inkişafı
  - İstehsalda canlanma
- 

Sual: Təbii şərait nədir? (Çəki: 1)

- Ərazinin əlverişli təbii-iqlim, torpaq şəraitinə malik olması
  - Regionun torpaq kadastrı
  - Torpaqların eroziyası
  - Əlverişsiz istehsal şəraiti
  - İstehsalın təşkili forması
-

Sual: İxrac əməliyyatı nədir? (Çəki: 1)

- Müqavilə əsasında məhsulların xarici ölkələrə göndərilməsi
  - Gömrük işinin təşkili
  - Rüsurların tətbiq olunması
  - Təminatlı daxili bazar
  - İstehsalın intensiv inkişafı
- 

Sual: İdxal əməliyyatı anlayışı nədir? (Çəki: 1)

- Müqavilə əsasında xaricdən gətirilən məhsul
  - Xaricdən gətirilən məhsulun məhdudlaşdırılması
  - İnvestisiyaların səhələrə yönəldilməsi
  - Yeni metodların tətbiqi
  - İqtisadi münasibətlər
- 

Sual: Xarici ticarət nəzəriyyəsi nədir? (Çəki: 1)

- Ümumi iqtisadi inkişaf dinamikası
  - İstehsalın quruluşunda dəyişikliklər
  - İstehsal amilləri
  - Texnoloji struktur
  - Dünya ərzaq problemi
- 

Sual: Aqrar sahədə struktur dəyişiklikləri nədir? (Çəki: 1)

- Kənd təsərrüfatı məhsullarına tələbatın artması ilə baş verən prosesdir
  - İstehsalın təşkili formasıdır
  - Bazar iqtisadiyyatına keçiddir
  - Böhranlı vəziyyətin yaranmasıdır
  - İnflyasiyanın güclənməsidir
- 

Sual: Aqrar sahədə istehsal şəraiti nədir? (Çəki: 1)

- Təbii-iqlim toraq şəraiti nəzərə alınmaqla istehsalın təşkilidir
  - Torpağın eroziyasıdır
  - İstehsalın əlaqələndirilməsidir
  - Əmək məhsuldarlığının yüksəlməsidir
  - Maddi maraq prinsipidir
- 

Sual: Kapitalist dünyasında ərziyə ən iri dövlət hansıdır? (Çəki: 1)

- Kanada
  - Fransa
  - Almaniya
  - Yeni Zelandiya
  - Polşa
- 

Sual: Dünyada ən çox taxıl istehsal və ixrac edən ölkələr: (Çəki: 1)

- Kanada, ABŞ
  - Rusiya Federasiyası
  - Qazaxıstan, Qırğızıstan
  - Azərbaycan
  - İran İslam Respublikası
-

Sual: Dünyada ən çox çay istehsal edən ölkə hansıdır? (Çəki: 1)

- Hindistan
  - Çin Xalq Respublikası
  - Yaponiya
  - Misir Ərəb Respublikası
  - Avstraliya
- 

Sual: Bunlardan hansı ərzaq təhlükəsizliyidir? (Çəki: 1)

- Ərzaq qıtlığının yaranması
  - Ölkə əhalisinin etibarlı şəkildə təmin olunması
  - Qida məhsullarına tələbatın ödənilməsidir
  - Maya dəyərinin yüksəldilməsi
  - Qiymət mexanizminin tənzimlənməsi
- 

Sual: Aqrar münasibətlər dedikdə nə başa düşülür? (Çəki: 1)

- Torpağın rekultivasiyası
  - Torpağın şoranlaşması
  - Torpağın külək eroziyası
  - Torpaqla bağlı münasibətlər
  - Bunların hec biri
- 

Sual: Dövlət himayəsi aqrar sahədə nədir? (Çəki: 1)

- Aparılan islahatlar
  - Aqrar sahəyə yüksək faizli vergi tətbiqi
  - Bunların hec biri
  - Bunların hamısı
  - Aqrar sahədə tətbiq olunan güzəştlər
- 

### **BÖLMƏ: 0102**

Ad	0102
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Ən çox kofe istehsal və ixrac edən ölkələr: (Çəki: 1)

- Braziliya, Həbəşistan
  - Cənubi Afrika Respublikası
  - Çin Xalq Respublikası
  - Monqolustan Xalq Respublikası
  - Yaponiya
- 

Sual: Ən çox tütün məhsulları istehsal və ixrac edən ölkələr: (Çəki: 1)

- ABŞ
- Kuba
- Hindistan
- Rusiya Federasiyası

Türkiyə

---

Sual: Taxıl istehsalı üzrə ixtisaslaşmış ölkələr hansıdır? (Çəki: 1)

- ABŞ, Kanada
  - Argentina
  - İngiltərə
  - İtaliya
  - Misir Ərəb Respublikası
- 

Sual: Dünyanın sənayecə inkişaf etmiş ölkələri hansıdır? (Çəki: 1)

- ABŞ, Almaniya, İngiltərə
  - Kanada, Braziliya
  - Orta Asiya Respublikaları
  - İndoneziya, Seylon
  - İran İslam Respublikası
- 

Sual: Taxılçılıqda yüksək məhsuldarlığa lider ölkə hansıdır? (Çəki: 1)

- Kanada, ABŞ
  - Braziliya, Uruqvay
  - Çin Xalq Respublikası
  - Monqolustan
  - Əlcəzair
- 

Sual: Yaponiyada kənd təsərrüfatının hansı sahəsi yüksək inkişaf edib? (Çəki: 1)

- Çəltikçilik
  - Tərəvəzçilik
  - Meyvəçilik
  - Çayçılıq
  - Yemçilik
- 

Sual: Yaponiyanın aqrar bölməsində birinci islahat nə vaxt aparılıb? (Çəki: 1)

- 1946-1949-cu illərdə
  - 1970-1975-ci illərdə
  - 1980-1985-ci illərdə
  - 2000-ci ildə
  - 2007-ci ildə
- 

Sual: Yaponiyanın bazar iqtisadiyyatına keçməsi hansı illəri əhatə edir? (Çəki: 1)

- 1960-1965-ci illəri
  - 1816-1850-ci illəri
  - 1915-1920-ci illəri
  - 1930-1940-ci illəri
  - 2001-2005-ci illəri
- 

Sual: Dünyada ən çox ipək istehsal olunan ölkələr hansıdır? (Çəki: 1)

- Yaponiya, Çin Xalq Respublikası
- Cənubi və Şimali Koreya
- Özbəkistan, Azərbaycan
- Qazaxıstan, Türkmənistan

Sual: Dünya balıq ovuna görə lider ölkələr hansıdır? (Çəki: 1)

- Yaponiya, Portuqaliya
  - Hindistan
  - Pakistan, Əfqanıstan
  - Banqladeş, Əlcəzair
  - Mərakeş, Monqolustan
- 

Sual: Yaponiyada aparılan aqrar islahatın məqsədi nədir? (Çəki: 1)

- Ölkəni bazar iqtisadiyyatı yoluna keçirmək
  - Ölkəni tənəzzülə düşür etmək
  - İqtisadiyyatı sabitləşdirmək
  - İnvestisiyanı gücləndirmək
  - Böhranlı vəziyyət yaratmaq
- 

Sual: Bitki yağı istehsalına görə lider ölkələr hansılardır? (Çəki: 1)

- Yaponiya
  - Almaniya
  - İngiltərə
  - Fransa
  - Bunların hamısı
- 

Sual: Dünyada ən çox mineral gübrədən istifadə edən ölkələr: (Çəki: 1)

- Yaponiya, ABŞ
  - İspaniya, Şimali Koreya
  - Bolqarıstan, Macarıstan
  - Ukrayna, Gürcüstan
  - Hindistan, Banqladeş
- 

Sual: Kiçik fermer təsərrüfatların ləğv etmək siyasəti yeridən ölkələr hansıdır? (Çəki: 1)

- ABŞ, Yaponiya, Fransa
  - Çin Xalq Respublikası, İran İslam Respublikası
  - Azərbaycan, Gürcüstan
  - Orta Asiya respublikaları
  - Avstriya, Rumıniya
- 

Sual: Dünyada əhalinin az məskunlaşdığı ölkələr hansıdır? (Çəki: 1)

- Avstraliya
  - Monqolustan
  - Əlcəzair
  - Əfqanıstan
  - Bunların hamısı
- 

Sual: Dünyada ən çox qoyun əti istehsal edən ölkələr hansıdır? (Çəki: 1)

- Avstraliya, Yeni Zelandiya
- Almaniya, İtaliya
- Özbəkistan, Belarusiya
- Çin Xalq Respublikası

Yaponiya

---

Sual: Yun istehsalı üzrə lider ölkələr hansıdır? (Çəki: 1)

- Avstraliya, Yeni Zelandiya
  - Argentina, Çili
  - Kuba, Hindistan
  - Almaniya, Polşa
  - İngiltərə, Fransa
- 

Sual: Rəqabət nədir? (Çəki: 1)

- Kəndli (fermelərin) rəqabətə davam gətirməyib öz fəaliyyətinin dayandırması
  - İnflyasiyanın güclənməsi
  - Regionların sosial inkişafı
  - Bunların heç biri
  - İstehlakda canlanma
- 

Sual: Bu dövlətlərdən hansı inkişaf etmiş ölkələrə aiddir? (Çəki: 1)

- Kanada, Fransa
  - ABŞ, Yaponiya
  - Almaniya
  - İngiltərə
  - Bunların hamısı
- 

Sual: İxrac nədir? (Çəki: 1)

- Gömrük işinin təşkili
  - Rüşumların tətbiq olunması
  - Təminatlı daxili bazar
  - Müqayisə əsasında məhsulların xarici ölkələrə göndərilməsi
  - Bunlardan heç biri
- 

### **BÖLMƏ: 0103**

Ad	0103
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Dünyada ən çox heyvandarlıq məhsulları istehsal edən ölkələr: (Çəki: 1)

- ABŞ
  - Argentina
  - Avstraliya
  - Yeni Zelandiya
  - Bunların hamısı
- 

Sual: Dünyada ən çox süd və süd məhsulları istehsal və ixrac edən ölkələr: (Çəki: 1)

- Avstraliya

- ABŞ
  - Fransa
  - Yeni Zelandiya
  - Bunların hamısı
- 

Sual: Yeni Zelandiyada kənd təsərrüfatı ixtisaslaşma istiqaməti: (Çəki: 1)

- Südlük-ətlik istiqamətli maldarlıq
  - Quşçuluq
  - Arıçılıq
  - Taxılçılıq
  - Yemçilik
- 

Sual: Dünyada bal istehsalı və ixracı üzrə lider ölkə hansıdır? (Çəki: 1)

- Yeni Zelandiya
  - İngiltərə
  - Fransa
  - Somali
  - Kosta-Rika
- 

Sual: Dünyada ən çox pambıq istehsal edən ölkələr: (Çəki: 1)

- ABŞ
  - Özbəkistan
  - Misir Ərəb Respublikası
  - Somali
  - Bunların hamısı
- 

Sual: İngiltərədə aqrar sahənin inkişafının birinci mərhələsi hansı illəri əhatə edir? (Çəki: 1)

- 1910-1930-cu illəri
  - 1815-1850-ci illəri
  - 1850-1900-cu illəri
  - 1900-1910-cu illəri
  - 2005-2007-ci illəri
- 

Sual: İngiltərədə kənd təsərrüfatının inkişafının ikinci mərhələsi hansı illəri əhatə edir? (Çəki: 1)

- 1930-1940-cı illəri
  - 1941-1942-ci illəri
  - 1943-1944-cü illəri
  - 1945-1946-cı illəri
  - 1946-1950-ci illəri
- 

Sual: İngiltərənin ümumi milli gəlirində kənd təsərrüfatının xüsusi çəkisi: (Çəki: 1)

- 4 %-ə qədər
  - 10 %-ə qədər
  - 15 %-ə qədər
  - 20 %-ə qədər
  - 30 %-ə qədər
- 

Sual: İngiltərədə aqrar böhranlar hansı dövrü əhatə edir? (Çəki: 1)

- XIX əsrin əvvəli XX əsrin əvvəlini



- XVII əsrin axırını
  - XVIII əsrin ortalarını
  - XVIII əsrin birinci yarısını
  - XX əsrin axırını
- 

Sual: İngiltərədə kənd təsərrüfatının ixtisaslaşması istiqaməti: (Çəki: 1)

- Südlük-ətlik istiqamətli maldarlıq
  - Qoyunçuluq
  - Donuzçuluq
  - Quşçuluq
  - Taxılçılıq, yemçilik
- 

Sual: İngiltərədə kənd təsərrüfatının inkişafında üçüncü mərhələnin xarakterik cəhətləri: (Çəki: 1)

- Maldarlığın dağ regionlarında yerləşdirilməsi
  - Otlaqların yaxşılaşdırılması
  - Torpaqların keyfiyyətə yaxşılaşdırılması
  - Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması
  - Bunların hamısı
- 

Sual: İngiltərədə heyvandarlığın ümumi məhsulda xüsusi çəkisi: (Çəki: 1)

- 70%-dən çox
  - 50%-ə qədər
  - 40,5-45,6%-ə qədər
  - 30%-ə qədər
  - 90%-ə qədər
- 

Sual: Fransada kənd təsərrüfatının ixtisaslaşma istiqaməti: (Çəki: 1)

- Maldarlıq-taxılçılıq
  - Qoyunçuluq
  - Donuzçuluq
  - Yemçilik
  - Üzümçülük
- 

Sual: Fransada kənd təsərrüfatının ümumi gəlirdə tutduğu xüsusi çəki: (Çəki: 1)

- 10%-ə qədər
  - 5,1-6%-ə qədər
  - 7%-ə qədər
  - 15%-ə qədər
  - 20%-ə qədər
- 

Sual: Fransada aparılan birinci islahat dövrü əhatə edir? (Çəki: 1)

- XVIII əsrin axırı
  - XVII əsrin əvvəli
  - XVIII əsrin əvvəli
  - XX əsrin ortalarını
  - XX əsrin axırı
- 

Sual: Fransada istehsalın təşkilində üstünlük təşkil edən formalar: (Çəki: 1)

- İstehsalın təşkilinin icarə forması
  - Kollektiv təsərrüfat forması
  - İstehsal kooperativləri
  - Dövlət mülkiyyəti forması
  - Kiçik müəssisələr
- 

Sual: İdxal əməliyyatı nədir? (Çəki: 1)

- Müqavilə əsasında xaricdən gətirilən məhsul
  - Yeni metodların tətbiqi
  - İqtisadi münasibətlər
  - Bunların hamısı
  - Bunların hec biri
- 

Sual: Ən çox taxıl istehsal və ixrac edən ölkələr (Çəki: 1)

- Rusiya Federasiyası
  - Qazaxıstan
  - Azərbaycan
  - Kanada, ABŞ
  - Bunların hamısı
- 

Sual: Ən çox çay istehsal edən ölkə (Çəki: 1)

- Hindistan
  - Çin
  - Yaponiya
  - Misir
  - Bunların heç biri
- 

Sual: Kapitalist dünyasında ən iri dövlət (Çəki: 1)

- Fransa
  - Almaniya
  - Yeni Zenlandiya
  - Kanada
  - Polşa
- 

### **BÖLMƏ: 0201**

Ad	0201
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Almaniya da keçirilən islahatın məqsədi: (Çəki: 1)

- İri fermer təsərrüfatlarının inkişafının təmin edilməsi
  - Xırda kəndli təsərrüfatının saxlanması
  - Kooperativlərin təşkili
  - Dövlət mülkiyyətinə əsaslanan təsərrüfatların yaradılması
  - Şəxsi, yardımcı təsərrüfatların yaradılması
-

---

Sual: Ölkə iqtisadiyyatında kənd təsərrüfatının tutduğu xüsusi çəki: (Çəki: 1)

- 6%-dən çox
  - 3,5-4%-əqədər
  - 10,5-20%-ə qədər
  - 15%-dən aşağı
  - 30%-ə qədər
- 

Sual: Almaniya da fermer təsərrüfatlarının optimal həcmi neçə hektar təşkil edir? (Çəki: 1)

- 20 hektar
  - 50 hektar
  - 3 hektar
  - 100 hektar
  - 7 hektar
- 

Sual: Almaniya da istehsalın ixtisaslaşma istiqaməti: (Çəki: 1)

- Südlük-ətlik istiqamətli maldarlıq
  - Qoyunçuluq
  - Donuzçuluq
  - Taxılçılıq
  - Tərəvəzçilik
- 

Sual: Çin Xalq Respublikasında aparılan islahatın banisi kimdir? (Çəki: 1)

- Den Sia Pin
  - Montsezdun
  - Sun Cun Van
  - Kim Ir Sen
  - Xun Van Sey
- 

Sual: Çin Xalq Respublikasında aparılan islahatlar hansı illəri əhatə edir? (Çəki: 1)

- 1978-1985-ci illəri
  - 1915-1920-ci illəri
  - 1930-1940-ci illəri
  - 1950-1960-cı illəri
  - 1960-1970-ci illəri
- 

Sual: Çin Xalq Respublikasında xarici investorları cəlb etmək üçün tətbiq etdiyi güzəşt: (Çəki: 1)

- Vergi güzəştləri (50%)
  - Kredit güzəştləri
  - Təminatlı daxili bazar
  - Güzəştli şərtlərlə məhsul ixracı
  - İdxal mallarına rüsum güzəştləri
- 

Sual: Çin Xalq Respublikasında becərilən əsas dənli bitki hansıdır? (Çəki: 1)

- Çəltik
- Qarğıdalı
- Küncüt
- Darı

Taxıl

---

Sual: İtaliyada əsas ixrac məhsulları hansıdır? (Çəki: 1)

- Zeytun yağı və şərabçılıq məhsulları
  - Taxılçılıq məhsulları
  - Subtropik meyvə məhsulları
  - Yağlı bitkilər məhsulu
  - Heyvandarlıq məhsulları
- 

Sual: İtaliyada ümumi məhsulun tərkibində kənd təsərrüfatının xüsusi çəkisi: (Çəki: 1)

- 15%-ə qədər
  - 3,5-7%-ə qədər
  - 8%-dən yuxarı
  - 50%-ə qədər
  - 55%-dən yuxarı
- 

Sual: İtaliyada hansı təsərrüfatçılıq forması üstünlük təşkil edir: (Çəki: 1)

- Kəndli (fermer) təsərrüfatları
  - Kiçik müəssisələr
  - Kollektiv müəssisələr
  - Kənd təsərrüfatı istehsal kooperativləri
  - Xırda və orta kəndli təsərrüfatları
- 

Sual: Hollandiyada kənd təsərrüfatının aparıcı sahəsi hansıdır? (Çəki: 1)

- Heyvandarlıq
  - Taxılçılıq
  - Çəltikçilik
  - Üzümçülük şərabçılıq
  - Kofe istehsalı
- 

Sual: Yunanıstanın əsas ixrac məhsulları hansıdır? (Çəki: 1)

- Tütün, zeytun yağı, subtropik məhsullar
  - Dənli bitki məhsulları
  - Heyvandarlıq məhsullar
  - Tərəvəz məhsullar
  - Yem bitkilərinin məhsulları
- 

Sual: Hollandiyada əsas idxal məhsulları: (Çəki: 1)

- Ərzaq taxılı
  - Un, çay
  - Pambıq
  - Kofe, kakao
  - Bunların hamısı
- 

Sual: Xarici ticarət nəzəriyyəsi nədir? (Çəki: 1)

- Dünya ərzaq problemi
- Texnoloji struktur
- İstehsal amilləri
- Ümumi iqtisadi inkişaf dinamikası

Bunların heç biri

---

Sual: Dünyada aqrar sahənin intensiv inkişafının təməli nə vaxt qoyulub? (Çəki: 1)

- Rusiya Federasiyasında aparılan islahatlar
  - Özbəkistan təcrübəsi hesabına
  - 1975-ci ildən etibarən
  - 1950-1960-cı illərdə Amerika yoluna üstünlük vermək
  - 2001-ci ildən
- 

Sual: Bunlardan hansı aqrar sahədə struktur dəyişikləridir? (Çəki: 1)

- K/t məhsullarına tələbatın artması ilə baş verən proses
  - Bazar iqtisadiyyatına keçiddir
  - Böhranlı vəziyyətin yaranması
  - İnvestisiyanın güclənməsi
  - Bunların heç biri
- 

### **BÖLMƏ: 0202**

Ad	0202
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Yunanıstanın əsas idxal məhsulları hansıdır? (Çəki: 1)

- Heyvandarlıq məhsulları
  - Subtropik bitki məhsulları
  - Meyvə-tərəvəz məhsulları
  - Sitrus bitkilərinin məhsulları
  - Zeytun yağı
- 

Sual: Yunanıstanda aparılan islahatın məqsədi: (Çəki: 1)

- Aqrar sahəni bazar iqtisadiyyatı əsasında təşkil etmək
  - Kollektiv təsərrüfat forması yaratmaq
  - Böhranlı vəziyyət yaratmaq
  - İstehsal kooperativləri təşkil etmək
  - İstehsala investisiya qoymaq
- 

Sual: İspaniyada aparılan islahatın məqsədi: (Çəki: 1)

- Kənd təsərrüfatının intensiv inkişafını təmin etmək
  - Ekstensiv inkişafa yol açmaq
  - Heyvanların baş sayını artırmaq
  - Üzümçülüyn inkişafını məhdudlaşdırmaq
  - Taxıl istehsalını azaltmaq
- 

Sual: İspaniyanın əsas ixrac məhsulları hansıdır? (Çəki: 1)

- Zeytun yağı

- Şərab məhsulları
  - Tərəvəz məhsulları
  - Meyvə məhsulları
  - Bunların hamısı
- 

Sual: İspaniyanın əsas idxal məhsulları hansıdır? (Çəki: 1)

- Dənli bitkilər məhsulu
  - Şərabçılıq məhsulu
  - Pambıq və pambıq məhsulu
  - Tütün və tütün məhsulu
  - Meyvə-tərəvəz məhsulları
- 

Sual: Portuqaliyada aparılan islahatın məqsədi: (Çəki: 1)

- Aqrar sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi
  - İstehsala sərmayənin aşağı salınması
  - Yeni təsərrüfat formalarının tətbiqi
  - Böhranlı vəziyyətin yaradılması
  - Ekstensiv inkişafa meyillilik
- 

Sual: Hindistanın kəndlərində yaşayan əhalinin xüsusi çəkisi: (Çəki: 1)

- 50%-ə qədər
  - 35%-ə qədər
  - 40%-ə qədər
  - 60%-dən çox
  - 15-20%-ə qədər
- 

Sual: Hindistanda əkin sahəsinin neçə %-i ərzaq məhsulları altında istifadə olunur? (Çəki: 1)

- 85%-ə qədər
  - 30%-ə qədər
  - 35-40%-ə qədər
  - 50%-ə qədər
  - 28-30%-ə qədər
- 

Sual: Hindistanın kənd təsərrüfatında neçə məhsulun toplanması mövsümü mövcuddur? (Çəki: 1)

- Yay və qış mövsümü
  - Payız mövsümü
  - Yay mövsümü
  - Yalnız yay mövsümü
  - Yalnız qış mövsümü
- 

Sual: Hindistanın əsas ixrac məhsulları hansıdır? (Çəki: 1)

- Çay
  - Tütün
  - Kofe
  - Pambıq
  - Bunların hamısı
- 

Sual: İran İslam Respublikasında aparılan islahatın məqsədi: (Çəki: 1)

- İstehsalın ixtisaslaşmasını təmin etmək
  - Ekstensiv inkişafa üstünlük vermək
  - Xırda kəndli təsərrüfatları yaratmaq
  - Dövlət mülkiyyətinə əsaslanan təsərrüfat təşkil etmək
  - Fərdi təsərrüfatların fəaliyyətini gücləndirmək
- 

Sual: Türkiyə iqtisadiyyatında aparıcı sahə hansıdır? (Çəki: 1)

- Kənd təsərrüfatı
  - Tikinti
  - İctimai iaşə
  - Sənaye
  - Ticarət
- 

Sual: Türkiyənin əsas ixrac məhsulları: (Çəki: 1)

- Tütün, pambıq
  - Ərzaq taxılı
  - Meyvə məhsulları
  - Tərəvəz məhsulları
  - Ət və süd məhsulları
- 

Sual: Latin Amerikasının əsas ixrac məhsulları hansıdır? (Çəki: 1)

- Pambıq
  - Kofe
  - Banan və kakao
  - Ərzaq taxılı
  - Bunların hamısı
- 

Sual: İstehsal şəraiti aqrar sahədə nədir? (Çəki: 1)

- Torpağın eroziyası
  - İstehsal əlaqəsi
  - Maddi marağ
  - Təbii-iqlim torpaq şəraiti nəzərə alınmaqla istehsalın təşkili
  - Bunların heç biri
- 

Sual: Aqrar böhran nədir? (Çəki: 1)

- Aqrar sahədə baş verən tənəzzül
  - Aqrar bölmənin ekstensiv inkişafı
  - İstehsalın intensiv inkişafı
  - Bunların heç biri
  - Bunların hamısı
- 

Sual: Kapitalist təsərrüfat sisteminin mahiyyəti nədir? (Çəki: 1)

- Dövlət mülkiyyətinin üstün inkişafı
  - Torpaq münasibətləri
  - İstehsalın təşkili
  - Yeni təsərrüfatçılıq formaları
  - Xüsusi mülkiyyətin hakim olduğu iqtisadi quruluş
-

Ad	0203
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Meksikada torpaq üzərində mülkiyyət formaları: (Çəki: 1)

- Exidatorlar, icarədarlar, torpaq sahibkarı
- Dövlət mülkiyyətli təsərrüfatlar
- Fərdi təsərrüfatlar
- İstehsal kooperativləri
- Kiçik müəssisələr

Sual: Meksikada aparılan islahatın məqsədi: (Çəki: 1)

- Aqrar sahənin sənaye əsaslarına keçirmək
- İstehsalın təşkili formasını dəyişmək
- Suvarma sistemini yaratmaq
- Torpaqların rekultivasiyası
- İstehsalın ixtisaslaşmasını təmin etmək

Sual: Meksikanın əsas ixrac məhsulları: (Çəki: 1)

- Pambıq, sitrus məhsulları
- Ərzaq taxılı
- Dən üçün qarğıdalı
- Heyvandarlıq məhsulları
- Çay

Sual: Argentinada kənd təsərrüfatının əsas sahəsi hansıdır? (Çəki: 1)

- Ərzaq taxılı
- Tərəvəz məhsulları
- Meyvə məhsulları
- Çay
- Şəkər tozu

Sual: Argentinada aqrar islahatın məqsədi: (Çəki: 1)

- İxtisaslaşdırmanı dərinləşdirmək, emalı xammal regionlarına yaxın-laşdırmaq
- Otlaq sahələrini yaxşılaşdırmaq
- Suvarılan sahələri genişləndirmək
- Emal müəssisələri təşkil etmək
- İstehsalı stimullaşdırmaq

Sual: Argentinada xammal və emal müəssisələrin üstünlük təşkil etdiyi region hansıdır? (Çəki: 1)

- Buenos-Ayres şəhərinin ətraf regionları və Pampa əyaləti
- Şimali-Qərb əyaləti
- Cənubi-Qərb əyaləti
- Mərkəzi Aran regionu



Dağlıq region

---

Sual: Argentinada kənd təsərrüfatının ümumi istehsalda xüsusi çəkisi: (Çəki: 1)

- 50%-dən çox hissəsini
  - 20%-ə qədərini
  - 90%-ə qədərini
  - 10%-dən çox hissəsini
  - 15%-ə qədərini
- 

Sual: Argentinada sənayenin hansı sahəsi üstün inkişaf edib? (Çəki: 1)

- Emal sənaye sahələri
  - Maşınqayırma sənayesi
  - Metallurgiya sənayesi
  - Mineral gübrələr istehsalı sənayesi
  - Qarışlıq yem sənayesi
- 

Sual: Argentinada heyvandarlığın hansı sahəsi inkişaf etdirilir? (Çəki: 1)

- Südlük-ətlik istiqamətli maldarlıq
  - Quşçuluq
  - Donuzçuluq
  - Arıçılıq
  - Qoyunçuluq
- 

Sual: Braziliyada aparılan aqrar islahatın məqsədi: (Çəki: 1)

- Kənd təsərrüfatının sənaye əsaslarına keçirmək
  - İstehsalın ekstensiv inkişafını təmin etmək
  - Yemçiliyin inkişafı
  - Yeni təsərrüfat formalarının yaradılması
  - Qiymətlərin təkmilləşdirilməsi
- 

Sual: Braziliyada kənd təsərrüfatı ilə məşğul olan əhalənin xüsusi çəkisi: (Çəki: 1)

- 40-45%-ə qədəri
  - 50%-dən çox hissəsi
  - 70%-ə qədəri
  - 20-25%-ə qədəri
  - 10%-dən çox hissəsi
- 

Sual: Braziliyanın əsas ixrac məhsulu hansıdır? (Çəki: 1)

- Kofe
  - Pambıq
  - Kakao
  - Ərzaq taxılı
  - Tərəvəz məhsulları
- 

Sual: Sosialist təsərrüfat sistemi nədir? (Çəki: 1)

- Dövlət mülkiyyətinə əsaslanan təsərrüfat formaları
- Torpağın formalaşması
- Kəndli (fermer) təsərrüfatı
- Fərdi təsərrüfatlar

Bunaların hamısı

---

Sual: Kofe ən çox hansı ölkələrdə ixrac və istehsal edilir? (Çəki: 1)

- Cənubi Afrika Respublikası  
 Braziliya  
 Çin  
 Yaponiya  
 Monqolustan
- 

Sual: Bazar iqtisadiyyatına Yaponiya hansı mərhələdə keçib (Çəki: 1)

- 1816-1850  
 2001-2005  
 1960-1965  
 Yaponiya bazar iqtisadiyyatına keçməyib  
 2003-2004
- 

Sual: Birinci islahat Yaponiyada nə vaxt aparılıb (Çəki: 1)

- 1970-1975  
 1980-1985  
 1946-1949  
 2001  
 2014
- 

### **BÖLMƏ: 0301**

Ad	0301
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Braziliyada kofe istehsal olunan region hansıdır? (Çəki: 1)

- San-Paula ştatı  
 Ölkənin mərkəzi regionu  
 Şimal regionu  
 Cənubi-Qərb regionu  
 Amazonka çayının deltası
- 

Sual: Braziliyanın ümumi məhsulunda kənd təsərrüfatının xüsusi çəkisi: (Çəki: 1)

- 55-60%-ə qədər  
 20-25%-ə qədər  
 15-20%-ə qədər  
 85%-dən çox  
 100%-dən çox
- 

Sual: Ərazisinə və əhalisinə görə dünyanın ən böyük qitəsi hansıdır? (Çəki: 1)

- Asiya

- Afrika
  - Avropa
  - Şimali və Mərkəzi Amerika
  - Avstraliya
- 

Sual: Dünyada ən çox əhalisi olan ölkə hansıdır? (Çəki: 1)

- Çin Xalq Respublikası
  - Monqolustan
  - Qazaxıstan
  - Əfqanıstan
  - Türkmənistan
- 

Sual: Afrika qitəsində uzun və sulu çay hansıdır? (Çəki: 1)

- Nil
  - Konqo
  - Niqera
  - Zambezi
  - Narıncı
- 

Sual: Misir Ərəb Respublikasında kənd təsərrüfatının inkişaf etdiyi region hansıdır? (Çəki: 1)

- Nil çayının vadisi və deltası
  - Misir Ərəb Respublikasının şimal hissəsi
  - Misir Ərəb Respublikasının cənub hissəsi
  - Misir Ərəb Respublikasının Asuan bəndi hövzəsi
  - Misir Ərəb Respublikasının bədəvilər yaşayan ərazisi
- 

Sual: Misir Ərəb Respublikasında aqrar sahəyə tətbiq olunan güzəştlər: (Çəki: 1)

- Vergi və kredit güzəştləri
  - Maliyyə yardımı
  - Gübrə xərclərinə güzəştlər
  - ETT-nin tətbiqi
  - Suvarma sistemlərinin təşkili
- 

Sual: Sudanın əsas ixrac məhsulu hansıdır? (Çəki: 1)

- Zərif eyfey pambıq
  - Ərzaq taxılı
  - Qüvvəli yem
  - Ət və ət məhsulları
  - Süd və süd məhsulları
- 

Sual: Əlcəzair respublikasının əsas ixrac məhsulu hansıdır? (Çəki: 1)

- Üzüm və şərab məhsulları
  - Dən üçün qarğıdalı
  - Ərzaq taxılı istehsalı
  - Ət və süd məhsulu
  - Balıq məhsulu
- 

Sual: Xarici ölkələrdə ərzaq təhlükəsizliyi nə ilə əlaqədardır: (Çəki: 1)

- keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə

- keyfiyyətsiz ərzaq məhsulları ilə
  - yerli məhsulları ilə
  - xarici məhsulları ilə
  - bunların heç biri ilə
- 

Sual: Ölkənin ərzaq təhlükəsizliyinin əsas məzmunu nədir? (Çəki: 1)

- tam davamlıq
  - yetərinçə olmaqla ödənilməsi
  - dağıdıcı hadisələrdən asılı olmamaq
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Ərzaq kompleksi dedikdə nələr nəzərdə tutulur: (Çəki: 1)

- kənd təsərrüfatı məhsulları istehsal edən aqrar və sənaye sahələri
  - kəndli (fermer) təsərrüfatları
  - şəxsi yardımçı təsərrüfatlar
  - kənd təsərrüfat məhsullarını emal edən sənaye sahələri
  - bunların hamısı
- 

Sual: Xarici ölkələrdə ekoloji cəhətdən təmiz məhsullar istehlak etmək üçün nə etmək lazımdır? (Çəki: 1)

- perspektiv əhəmiyyətli bir proqram hazırlamaq
  - xaricdən məhsul gətirmək
  - öz məhsulumuzu istehsal etmək
  - bunların heç biri
  - bunların hamısı
- 


Sual: Kənd təsərrüfatının hansı sahəsi Yaponiyada yüksək inkişaf edib? (Çəki: 1)

- Çəltikçilik
  - Tərəvəzçilik
  - Meyvəçilik
  - Çayçılıq
  - Yemçilik
- 

Sual: Hansı ölkə taxıl istehsalı üzrə ixtisaslaşmış? (Çəki: 1)

- Argentina
  - İngiltərə
  - İtaliya
  - ABŞ, Kanada
  - Misir
- 

### **BÖLMƏ: 0302**

Ad	0302
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

---

Sual: Xarici ölkələrdə ərzaq məhsullarına tələbatı nəyi nəzərə almaqla müəyyən edilir? (Çəki: 1)

- yaşı
  - peşəsi
  - yaşadığı mühit nəzərə alınaraq
  - milli xüsusiyyətləri
  - bunların hamısı
- 

Sual: Ümumdünya ərzaq və kənd təsərrüfatı təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyəsinə adam başına gündəlik ərzaq istehlakı norması neçə kilokaloriyaya bərabər olmalıdır? (Çəki: 1)

- 2400-2500 kkal
  - 1800-2000 kkal
  - 4-5 kkal
  - 3500-3500 kkal
  - 2000-2003 kkal
- 

Sual: Bu göstəricilərdən hansı ərzaq qıtlığı kimi qiymətlənir? (Çəki: 1)

- 1800 kkal
  - 2000 kkal
  - 2050 kkal
  - 2060 kkal
  - 1950 kkal
- 

Sual: Bu göstəricilərdən hansı acılıq halının mövcudluğu kimi qiymətlənir? (Çəki: 1)

- 5000
  - 500
  - 1000
  - 100
  - 2500
- 

Sual: Normal həyat tərzi üçün neçə kilokaloriya lazımdır? (Çəki: 1)

- 2300-2500
  - 2700-2800
  - 1000-1500
  - 3300-3500
  - 2900-3330
- 

Sual: Xarici ölkələrdə hər nəfərə düşən ÜDM həcmi yüksək olan 30 (otuz) ölkədə insanların orta ömür müddəti neçə olur? (Çəki: 1)

- aşağı
  - 60-72
  - orta
  - 50-65
  - 65-70
-

Sual: Xarici ölkələrdə hər nəfərə düşən ÜDM həcmi az olan 30 (otuz) ölkədə insanların orta ömür müddəti neçə olur? (Çəki: 1)

- 88-90
  - 30-35
  - 70-80
  - 37-51
  - 50-60
- 

Sual: Xarici ölkələrdə ÜDM-nun yaranmasında əsas yeri nə tutur? (Çəki: 1)

- istehsal ehtiyatları
  - MTB
  - əmək ehtiyatları
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Xarici ölkələrdə dövlətlərdə ərzaq təminatında hansı metoddan istifadə edilir? (Çəki: 1)

- sintez metodundan
  - hər bir ölkənin özünəməxsus metodu
  - analiz metodu
  - induksiya metodu
  - deduksiya metodu
- 

Sual: Milli kənd təsərrüfatı inkişaf etmədikdə nə baş verir? (Çəki: 1)

- daxili bazarın xarici müdaxilədən asılılığı güclənir
  - kənd təsərrüfatı məhsulları çoxalır
  - daxili bazar xarici müdaxilədən azad olur
  - heç nə baş vermir
  - milli kənd təsərrüfatı məhsulları daha da çoxalır
- 

Sual: Ümumdünya ərzaq ehtiyatı ümumdünya istehsalının neçə faizi miqdarında olmalıdır? (Çəki: 1)

- 20 %
  - 100 %
  - 50 %
  - 5 %
  - 150 %
- 

Sual: Ümumdünya təcrübəsində ölkənin ərzaq təhlükəsizliyi hansı formada həyata keçirilir? (Çəki: 1)

- daimi
  - müvəqqəti
  - potensial
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Xarici ölkələrdə daimi ərzaq təhlükəsizliyi hansı səbəbdən baş verə bilər? (Çəki: 1)

- kənd təsərrüfatı və emal sənayesi zəif inkişaf etdikdə
- aqrar sənaye biznesinin inkişafına şərait olmadıqda
- xarici ticarət əlaqələri zamanı satmağa, dəyişməyə milli kənd təsərrüfatı məhsulu olmadıqda

- bunların hamısı baş verdikdə
- bunların heç birində


Sual: Tütün məhsulu ən çox ixrac edən ölkələr (Çəki: 1)

- Kuba
- Hindistan
- Rusiya
- ABŞ
- heç biri

Sual: Taxılçılıqda yüksək məhsuldalığa hansı ölkə liderlik edir? (Çəki: 1)

- Kanada, ABŞ
- Braziliya
- Çin
- Monqolustan
- heç biri

### **BÖLMƏ: 0303**

Ad	0303
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Müvəqqəti olaraq ərzaq təhlükəsizliyi hansı səbəbdən baş verir? (Çəki: 1)

- kənd təsərrüfatında məhsuldarlıq aşağı düşdükdə
- yanacaq-enerji resurslarının qiyməti qalxdıqda
- əhalinin alıcılıq qabiliyyətinin aşağı olduqda
- inflyasiya baş verdikdə
- bunların hamısında

Sual: Potensial ərzaq qıtlığının yaranma səbəbləri: (Çəki: 1)

- böhran
- ticarət müharibəsi
- sanksiya qoyulması
- beynəlxalq səviyyədə hər hansı qaynar vəziyyət
- bunların hamısı

Sual: Dünya ölkələri arasında hansı əlaqələr beynəlxalq səviyyədə sürətlə genişlənir? (Çəki: 1)

- iqtisad-sosial inteqrasiya əlaqələri
- beynəlxalq əlaqə
- siyasi əlaqə
- dostluq əlaqəsi
- heç bir əlaqə

Sual: Dövlət və kollektiv mülkiyyətinə əsaslanan təsərrüfatlarda hansı mülkiyyətə üstünlük verilir? (Çəki: 1)

- xarici mülkiyyət
  - kollektiv dövlət mülkiyyəti
  - kollektiv mülkiyyəti
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Çində iqtisadi islahatlar neçənci ildən həyata keçirilib? (Çəki: 1)

- 1970
  - 1975
  - 1978
  - 1980
  - 1981
- 

Sual: Kapitalist ölkələrinin milli təsərrüfatları necə inkişaf edir? (Çəki: 1)

- istehsal güclərinin qeyri bərabər
  - qanunlara uyğun
  - bazar münasibətlərinin prinsipləri əsasında
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Kapitalist təsərrüfat sistemində hansı təsərrüfat sistemi fəaliyyət göstərir? (Çəki: 1)

- iqtisadi cəhətdən yüksək dərəcədə inkişaf etmiş
  - iqtisadi cəhətdən geri qalan
  - iqtisadi cəhətdən zəif olan
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Orta və kiçik müəssisələrin çox hissəsi nə ilə əlaqədar sıradan çıxır? (Çəki: 1)

- iri təsərrüfatlarla rəqabətə davam gətirmir
  - işçi qıtlığı ilə əlaqədar
  - maliyyə vəsaiti ilə əlaqədar
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Dövlət hakimiyyət orqanları kimlərin daha çox iqtisadi mənafeyini müdafiə edir? (Çəki: 1)

- kiçik fermer təsərrüfatlarını
  - iri fermer təsərrüfatlarını
  - kooperativlərin
  - səhmdar cəmiyyətlərin
  - heç kəsin
- 

Sual: İnkişaf etmiş ölkələrdə k/t mallarının qiymətinin aşağı düşməsinə nə səbəb olmuşdur? (Çəki: 1)

- k/t istehsalın genişlənməsinə
- məhsul istehsalının artmasına
- ixrac ölkələrdə satılmayan məhsulun çoxalmasına
- bunların hamısı
- bunların heç biri



Sual: Bu ölkələrin hansında iqtisadi cəhətdən güclü fermerlər iqtisadi cəhətdən zəif fermer təsərrüfatını müflisləşdirərək sıradan çıxarır? (Çəki: 1)

- ABŞ
- Kanada
- Fransa
- İtaliya
- bunların hamısı

Sual: Güclü fermerlərin zəif fermerləri müflisləşdirərək sıradan çıxarması nəyə səbəb olur? (Çəki: 1)

- istehsalın ifrat təmərküzləşməsinə onun bir qrup adamların əlində cəmləşməsinə
- güclü fermerlərin çoxalmasına
- zəif fermerlərin çoxalmasına
- istehsal artımına
- rəqabətin çoxalmasına

Sual: İnkişaf etmiş ölkələrin təsərrüfatçılıq formalarında nədən istifadə olunur? (Çəki: 1)

- təbii iqtisadi xüsusiyyətlərdən
- əhalinin marağı
- əhalinin səyi
- bunların heç biri
- bunların hamısı

Sual: Sənayecə inkişaf etmiş ölkələr dünyada hansıdır? (Çəki: 1)

- ABŞ, Almaniya, İngiltərə
- Kanada
- Braziliya
- İran
- Heç biri

Sual: Ən çox ipək istehsal edən ölkələr hansıdır? (Çəki: 1)

- Yaponiya, Çin Xalq Respublikası
- Koreya
- İran
- Bunların hamısı
- Bunların heç biri

### **BÖLMƏ: 0401**

Ad	0401
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Birləşmiş millətlər təşkilatının məlumatına görə dünya k/t-na yararlı torpaq sahəsi neçə hektardır? (Çəki: 1)

- 4000
  - 4014
  - 4099
  - 4500
  - 5000
- 

Sual: Əkin yeri və çoxillik əkmələr altında olan sahələr neçə hektar təşkil edir (milyon hektar)? (Çəki: 1)

- 1333
  - 1300
  - 1400
  - 1411
  - 1434
- 

Sual: Torpaqlardan səmərəli istifadə etməklə dünya ərzaq problemini nə dərəcədə həll etmək olar? (Çəki: 1)

- tam həll etmək
  - həll edilmiş hesab etmək
  - müəyyən dərəcədə
  - heç həll etməmək
  - bütövlükdə həll etmiş
- 

Sual: Bu torpaqlar qitələr arasında necə bölünmüşdür? (Çəki: 1)

- bərabər
  - qeyri bərabər
  - tam
  - qismən
  - bunların heç iri
- 

Sual: Birləşmiş millətlər təşkilatının məlumatına görə dünya əkin sahələrinin neçə faizi (%) özündə birləşdirir? (Çəki: 1)

- 28.6%
  - 25 %
  - 25.5%
  - 100 %
  - 110 %
- 

Sual: Avropa Şimali və mərkəzi Amerika dövlətləri k/t məhsullarının neçə faizini (%) verir? (Çəki: 1)

- 50.0 %
  - 49.1 %
  - 40.0 %
  - 70.7 %
  - 50.5 %
- 

Sual: Çin dünya əhalisinin neçə hissəsinin ərzaq məhsulları ilə təmin edir? (Çəki: 1)

- 1/2
- 1/4
- 1/3
- 1/5

Sual: İnkişaf etmiş dövlətlər istehsalın intensiv inkişafını təmin etmək və onun artım tempini saxlamaq məqsədi ilə nə edir? (Çəki: 1)

- k/t daima nəzarətdə saxlayır
  - k/t tənzimləyir
  - məhsul istehsalının artıb azalmasını təmin edir
  - bunların heç birini etmir
  - bunların hamısını həyata keçirir
- 

Sual: Bu ölkələrin hansında hökumət fermerlərin azot gübrəsinə çəkdiyi xərclərin 40%-ni ödəyir? (Çəki: 1)

- Fransada
  - İngiltərə
  - Amerikada
  - Almaniya
  - heç bir ölkədə
- 

Sual: Bu ölkələrin hansında suvarma ilə bağlı xərclərin 50% dövlət tərəfindən ödənilir? (Çəki: 1)

- Amerika
  - Fransa
  - Almaniya
  - İngiltərə
  - heç birində
- 

Sual: Xarici ölkələrdə istehsalın intensiv inkişafının təmin olunması hesabına hansı proses güclənir? (Çəki: 1)

- istehsal prosesi
  - istehlak prosesi
  - integrasiya prosesi
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Bu ölkələrin hansında heyvandarlıq k/t dan ayrılaraq sənaye əsaslarına keçmişdir? (Çəki: 1)

- ABŞ
  - Fransada
  - İngiltərə
  - İtaliya
  - İspaniya
- 

Sual: ABŞ-in təbii şəraiti necədir? (Çəki: 1)

- soyuqdur
  - müxtəlifdir
  - çox istidir
  - istidir
  - sabitdir
- 

Sual: ABŞ-da nisbətən quru iqlimə malik ərazilərdə hansı sahə aparıcı sahədir? (Çəki: 1)

- tütüncülük
- pambıqçılıq
- taxılçılıq
- bunların hamısı
- bunların heç biri

Sual: ABŞ-da aqrar-ərzaq istehsalının əsas xüsusiyyətlərində biri bunlardan hansının inkişafına xidmət etməsidir? (Çəki: 1)

- əkinçilik
- heyvandarlığın
- cütçülük
- bunların hamısı
- bunların heç biri

### **BÖLMƏ: 0402**

Ad	0402
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: ABŞ-da istehsal olunan taxılın çox hissəsi nəyə istifadə olunur? (Çəki: 1)

- kooperativlərə verilir
- çörək hazırlanır
- heyvandarlığın yemlənməsinə istifadə olunur
- bunların hamısı
- bunların heç biri

Sual: ABŞ-da taxılın neçə faizi (%) mal-qaranın yemlənməsinə istifadə olunur? (Çəki: 1)

- 100 %
- 50 %
- 70-80 %
- 30-20 %
- 10-20 %

Sual: ABŞ-da ərzaq taxılı istehsalı neçənci dərəcəli rol oynayır? (Çəki: 1)

- I
- II
- III
- heç bir rol yoxdur
- sonuncu

Sual: ABŞ-da çörək və un məhsullarını tələbatın vəziyyəti? (Çəki: 1)

- ildən ilə azalır
- ildən ilə çoxalır
- normal
- əla

istifadə olunmur

---

Sual: ABŞ dünya ölkələri içərisində nə ixracına görə aparıcı yer tutur ? (Çəki: 1)

- heyvandarlıq məhsulları
  - əkinçilik məhsulları
  - k/t məhsulları
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: ABŞ-ın k/t məhsullarının əsas istehlakçıları bunlardan hansıdır? (Çəki: 1)

- Avropa
  - Afrika
  - Asiya
  - bunlardan heç biri
  - bunların hamısı
- 

Sual: Kanadanın k/t-nın ən xarakterik xüsusiyyəti nədir? (Çəki: 1)

- xarici ticarətdən asılı olmaması
  - iqlim xüsusiyyəti
  - daxili bazarın zəif inkişafı
  - bunların hamısı
  - bunlardan heç biri
- 

Sual: Kanadanın ixrac balansının hansı k/t məhsulu əsas yer tutur? (Çəki: 1)

- meyvə
  - tütün
  - buğda
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Dünya bazarında Kanada taxılı hansı dövlətin rəqabəti ilə qarşılaşdı? (Çəki: 1)

- İngiltərənin
  - Fransanın
  - Almaniyanın
  - ABŞ
  - bunların heç biri ilə
- 

Sual: Dünya ərzaq probleminin həllində hansı inkişaf etmiş dövlətlərin rolu böyükdür? (Çəki: 1)

- Avstraliya
  - Argentina
  - Fransa
  - bunların heç biri
  - bunların hamısının
- 

Sual: Hindistan əsasən hansı k/t məhsulu ixrac edən ölkə hesab olunur? (Çəki: 1)

- ət
- süd
- çay
- meyvə

bunların hamısı

---

Sual: Dünya taxıl istehsalının neçə faizi (%) Şimali və Mərkəzi Amerikanın payına düşür? (Çəki: 1)

- 10 %  
 50 %  
 45 %  
 25.0 %  
 29.0 %
- 

Sual: Dünya taxıl istehsalının neçə faizi (%) Qərbi Avropanın payına düşür? (Çəki: 1)

- 15.0 %  
 25.0 %  
 30.0 %  
 50.0 %  
 70 %
- 

### **BÖLMƏ: 0403**

Ad	0403
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Dünya taxıl istehsalının neçə faizi (%) Asiya ölkələrinin payına düşür? (Çəki: 1)

- 25.0 %  
 10 %  
 100 %  
 0 %  
 75 %
- 

Sual: Xarici ölkələrdə ərzaq probleminin həlli yolunda hansı sahənin inkişafına üstünlük verilir? (Çəki: 1)

- əkinçilik  
 tütünçülük  
 maldarlığa  
 bunlardan heç biri  
 bunlardan hamısı
- 

Sual: Xarici ölkələrdə öz fəaliyyətini bazar münasibətlərinin prinsipləri əsasında quran ölkələrdə hansı sahədə böyük işlər aparılır? (Çəki: 1)

- k/t məhsullarının emalının yaxşısı  
 heyvandarlıq fermalarında yeni maşınların tətbiq olunması  
 heyvandarlıq fermalarında yeni avadanlıqların tətbiq olunması  
 bunların hamısı  
 bunların heç biri
-

Sual: Kəndin sosial problemlərinin həlli məsələsində nələrə fikir vermək lazımdır? (Çəki: 1)

- məhsul istehsalının artırılması
  - səmərəliliyin yüksəldilməsi
  - bunların heç biri
  - bunların hamısı
  - heç nə etmək lazım deyil
- 

Sual: Dünya ərzaq problemlərinin inkişaf dinamikasının təmin edilməsi üçün hansı tədbirlər sistemi hazırlanır? (Çəki: 1)

- xarici investisiyaların cəlb edilməsi, milli iqtisadiyyatın dirçəlməsi
  - məhsul ixrac etmək
  - məhsul idxal etmək
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Dünya ölkələrində aqrar bölmənin intensiv inkişafının təməli nə vaxt qoyulub? (Çəki: 1)

- II dünya müharibəsindən sonra
  - bu yaxınlarda
  - 1990-cı ildə
  - bazar münasibətlərinin keçən dövründə
  - hələ qoyulmayıb
- 

Sual: Qərbi Avropa və Skandinaviya ölkələrində k/t inkişafında hansı ölkənin yoluna böyük üstünlük verildi? (Çəki: 1)

- Almaniya
  - İtaliya
  - Amerika
  - bunlarına hamısı
  - bunların heç biri
- 

Sual: Kapitalist dünyasının əksər dövlətləri nə etməklə bazar iqtisadiyyatının inkişafına yol açdılar? (Çəki: 1)

- aqrar sahədə islahatlar aparmaqla
  - müəyyən imtiyazlar verməklər
  - bunların heç biri
  - bunların hamısını yerinə yetirməklə
  - susmaqla
- 

Sual: ABŞ dünyada iqtisadi cəhətdən necə ölkədir? (Çəki: 1)

- inkişaf etməmiş
  - zəif inkişaf etmiş
  - inkişaf etmiş
  - qismən inkişaf etmiş
  - bunların heç biri
- 

Sual: ABŞ-ın böyük bir hissəsi nəyə əlverişlidir? (Çəki: 1)

- k/t inkişafı üçün
- sənayenin inkişafı üçün
- maşınqayırmanın inkişafı üçün

- bunların heç biri
  - bunların hamısı
- 

Sual: Ölkə əhalisinin neçə faizə (%) qədəri meşə təsərrüfatı və balıqçılıqla məşğuldur? (Çəki: 1)

- 6 %-ə qədər
  - 10 %-ə qədər
  - 7 %-ə qədər
  - 20 %-ə qədər
  - 100 %-ə qədər
- 

Sual: İstehsalın intensiv inkişafının təmin olunmasına baxmayaraq ABŞ-da nə fəaliyyət göstərir? (Çəki: 1)

- aqrar böhran
  - azad sahibkarlıq
  - istehsalın təmər küzləşməsi
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: ABŞ-da taxılın toplanması, saxlanması, birjalarda satılması kimlər tərəfdən yerinə yetirilir? (Çəki: 1)

- ixtisaslaşdırılmış fermerlər tərəfindən
  - əhali tərəfindən
  - ayrı-ayrı şəxslər tərəfindən
  - prezident tərəfindən
  - nazirlər tərəfindən
- 

### **BÖLMƏ: 0501**

Ad	0501
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: ABŞ hansı bitkilərin yetişdirilməsi üçün böyük imkanlara malikdir? (Çəki: 1)

- pambıq
  - soya
  - istilik sevən bitkilər
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Pambıqçılıq ABŞ-da nə vaxtdan becərilir? (Çəki: 1)

- 200 ildən çox
  - 10 ildir
  - 100 ildir
  - ABŞ-da pambıq becərilmir
  - 5 ildir
-



Sual: Tütüncülük ABŞ-ın hansı ştatlarında becərilir? (Çəki: 1)

- Şimali Karolina
  - Cənubi Karolina
  - Kentukki
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Meyvəçilik əsasən ABŞ-ın hansı ştatlarında yetişdirilir? (Çəki: 1)

- Karolina
  - Kentukki
  - Kaliforniya və Florida
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Donuzçuluq ABŞ-da hansı standartlarında inkişaf edir? (Çəki: 1)

- Karolina
  - Kaliforniya
  - Florida
  - Kentukki
  - Ayova
- 

Sual: ABŞ-ın k/tda hansı bitki mühüm əhəmiyyət kəsb edir? (Çəki: 1)

- tütün
  - pambıq
  - soya
  - çay
  - pomidor
- 

Sual: Bu bitkilərdən hansı heyvanların qida yemləri ilə təminatında mühüm rol oynayır? (Çəki: 1)

- çörək
  - buğda
  - çay
  - soya
  - bunların hamısı
- 

Sual: ABŞ-da hansı şəkərli bitkilər becərilir? (Çəki: 1)

- şəkər çuğunduru
  - şəkər qamışı
  - bunların heç biri
  - bunların hamısı
  - şəkərli bitkilər
- 

Sual: ABŞ özünün şəkərə olan tələbatının neçə faizini (%) ödəyir? (Çəki: 1)

- 10 %
- 5 %
- 100 %
- 30 %
- 40 %

---

Sual: ABŞ-ın hansı ştatlarında tütün yetişdirilir? (Çəki: 1)

- Şimali Karolina
  - Cənubi Karolina
  - Kentukki
  - Bunların heç biri
  - bunların hamısı
- 

Sual: ABŞ-da quşçuluq hansı istiqamətdə inkişaf edir? (Çəki: 1)

- broyler və yumurta
  - kənd fermer təsərrüfatında
  - kolxozlarda
  - sovxozlarda
  - bunların hamısında
- 

Sual: ABŞ-da quş əti mal əti ilə müqayisədə bahadır və ya ucuz? (Çəki: 1)

- 2 dəfə baha
  - 2 dəfə ucuz
  - eyni qiymətdə
  - 1 dəfə baha
  - 100 % ucuz
- 

Sual: ABŞ-ın qərb regionlarında iqlim necədir? (Çəki: 1)

- kontinentaldır
  - tropik
  - subtropik
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: ABŞ-ın qərb regionlarında torpaq necədir? (Çəki: 1)

- şabalıdı
  - tünd şabalıdı
  - qara
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: ABŞ-ın qərb regionunda hansı istiqamətin inkişafına üstünlük verilir? (Çəki: 1)

- maldarlığın
  - bitkiçilik
  - tütünçülüyün
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: ABŞ-da tünd şabalıdı və qara torpaqlarda nə əkilir? (Çəki: 1)

- dənli bitkilər
  - tütün
  - pomidor
  - banan
  - qarpız
-

Sual: Kanadanın k/t-nın xarakterik xüsusiyyəti nədir? (Çəki: 1)

- xarici ticarətdən asılı olması
- heç bir ticarət əlaqəsinin olmaması
- heç bir sosial iqtisadi əlaqənin olmaması
- bunların heç biri
- bunların hamısı

---

**BÖLMƏ: 0502**

Ad	0502
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Dünya bazarında Kanada taxılı hansı ölkənin rəqabəti ilə qarşılaşır? (Çəki: 1)

- ABŞ
- Amerikanın
- Almaniyanın
- İtaliyanın
- heç bir ölkənin

Sual: Kanada fermerləri hər hektar taxıl sahəsində orta hesabla neçə sentner məhsul götürülür? (Çəki: 1)

- 40-50 sent
- 100 sent
- 60-70 sent
- 80-90 sent
- 10 sent

Sual: İngiltərənin ərazisi neçə min km<sup>2</sup> bərabərdir? (Çəki: 1)

- 300.8 min
- 244.1 min
- 441.1 min
- 333.3 min
- 787.7 min

Sual: İngiltərə yüksək inkişaf etmiş nə ölkəsidir? (Çəki: 1)

- sənaye ölkəsidir
- k/t ölkəsidir
- neft ölkəsidir
- qaz ölkəsidir
- bunların heç biri

Sual: İngiltərənin k/t inkişafını neçə mərhələyə ayırmaq olar? (Çəki: 1)

- 4 mərhələyə
- 3 mərhələyə

- heç bir m rh l y 
  - 5 m rh l y 
  - 2 m rh l y 
- 

Sual: İngilt r d  k/t-nin  sas istiqam tini n  t şkil edir? (  ki: 1)

- bitkiçilik
  -  kinçilik
  - heyvandarlıq
  - t t nç l k
  -  ayçılıq
- 

Sual: İngilt r d  heyvandarlıq k/t m hsulunun neç  faizi (%) q d rini verir? (  ki: 1)

- 100 %
  - 50 %
  - 70 %
  - 10 %
  - 88 %
- 

Sual: İngilt r d  mal  ti istehsalı  lk   halisinin t l batının neç  faizi (%)  d yir? (  ki: 1)

- 70 %-  q d ri
  - 100 %
  - 50 %
  - 10 %
  - heç biri
- 

Sual: Fransa d nya bazarına hansı k/t m hsulları ixrac edir? (  ki: 1)

- taxıl
  - arpa
  - ş k r
  - pendir
  - bunların hamısı
- 

Sual: Fransada aqrar m nasib tl rin inkişafı neç nci  srd n bařlayıb? (  ki: 1)

- XVIII
  - XX
  - XVI
  - XVII
  - h l  bařlamayıb
- 

Sual: Fransada hansı k ndli t s rr fatları l ğv olunmuřdur? (  ki: 1)

- xırda v  orta k ndli t s rr fatı
  - k ndli (fermer) t s rr fatı
  - iri k ndli t s rr fatı
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Fransada hansı istiqam td  k/t sahəsi inkişaf edir? (  ki: 1)

- maldarlıq
- donuzçuluq

- qoyunçuluq
  - quşçuluq
  - bunların hamısı
- 

Sual: Fransada k/t-nin səviyyəsi hansı səviyyədədir? (Çəki: 1)

- yüksək səviyyədə mexanikləşib və avtomatlaşib
  - zəif səviyyədə
  - əl əməyindən daha çox istifadə edilir
  - əl əməyindən istifadə olunmur
  - əl əməyi zəif inkişaf edib
- 

Sual: Almaniya necə ölkədir? (Çəki: 1)

- yüksək inkişaf etmiş sənaye ölkəsidir
  - yüksək inkişaf etmiş neft ölkəsidir
  - inkişaf etmiş k/t ölkəsidir
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Almaniyanın iqtisadiyyatında nəyin rolu böyükdür? (Çəki: 1)

- neftin
  - sənayenin
  - k/t-nin
  - qazın
  - əkinçiliyin
- 

Sual: Almaniyanın k/t-da aparıcı sahə: (Çəki: 1)

- əkinçilik
  - heyvandarlıq
  - ətçilik
  - çayçılıq
  - bunların hamısı
- 

Sual: Almaniya neçə km<sup>2</sup> əraziyə malikdir (Çəki: 1)

- 8000 min km<sup>2</sup>
  - 500 min km<sup>2</sup>
  - 100 min km<sup>2</sup>
  - 400 min km<sup>2</sup>
  - 300 min kv<sup>2</sup>
- 

Sual: Almaniya yüksək inkişaf etmiş nə ölkəsidir? (Çəki: 1)

- kənd təsərrüfatı
  - neft ölkəsi
  - qaz ölkəsi
  - sənaye ölkəsi
  - bunların hamısı
- 

**BÖLMƏ: 0503**

Ad

0503

Suallardan

15



Sual: Almaniyanın k/t-ı ümumi milli gəliri neçə faizini verir? (Çəki: 1)

- 10%
- 30 %
- 70 %
- 3 %
- 6 %

Sual: Ölkənin ərzaq təhlükəsizliyini cətinləşdirən xarici amillər hansılardır? (Çəki: 1)

- ölkənin ərzaq idxalından və istehsal amillərindən asılılıq səviyyəsi
- ölkənin idxal etdiyi qida məhsullarının dünya bazar qiymət konyukturun təsiri
- coğafi mövqedən asılı olaraq qonşu ölkələrdən daxil olan su ehtiyatlarından asılılıq
- xarici ölkələrdə ərzaq ticarətinin əlverişsiz şərtləri
- bunların hamısı

Sual: Xarici ölkələrdə ərzaq təhlükəsizlik sistemi özündə nələri əks etdirir? (Çəki: 1)

- ərzaq çatışmazlığından əziyyət çəkən ölkələrə yardım göstərilməsini
- inkişaf etməkdə olan ölkələrə öz milli ərzaq təhlükəsizliyi sisteminin yaradılmasına təşkilatı
- texniki köməkliklərin göstərilməsini
- iqtisadi köməklik göstərməsini
- bunların hamısı

Sual: Son zamana qədər k/t-ı istehsalçılarına yüsək səviyyəli himayədar dəstəyin nümunəsi hansı ölkənin aqrar siyasəti idi? (Çəki: 1)

- ABŞ
- Yaponiya
- Almaniya
- İngiltərə
- bunların hamısı

Sual: Xarici ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş tədbirlər nəyə əsaslanır? (Çəki: 1)

- hüquqi-normativ aktlara
- heç nəyə əsaslanmır
- yazılan kitablara
- dərsləklərə
- bunların hamısı

Sual: Ərzaq təhlükəsizliyinin hüquqi əsasını nə təşkil edir? (Çəki: 1)

- Qərarlar
- Fərmanlar
- ölkə konstitusiyası
- ölkənin k/t-ı
- bunların heç biri

Sual: Ölkəmizdə qəbul edilən Dövlət Proqramı nəyi müəyyən edir? (Çəki: 1)

- ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətini
  - məqsədini
  - vəzifələrini
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: İtaliyanın ərazisi neçə min km<sup>2</sup>? (Çəki: 1)

- 301,2 min km<sup>2</sup>
  - 111,1 min km<sup>2</sup>
  - 501,1 min km<sup>2</sup>
  - 333,3 min km<sup>2</sup>
  - 100 min km<sup>2</sup>
- 

Sual: İtaliya necə ölkədir? (Çəki: 1)

- k/t –i ölkəsi
  - neft ölkəsi
  - aqrar sənaye ölkəsi
  - kəndli (fermer) ölkəsi
  - bunların heç biri
- 

Sual: İtaliyanın iqlim şəraiti necədir? (Çəki: 1)

- əlverişli təbii iqlimi var
  - əlverişsiz iqlimi var
  - həddindən artıq istidir
  - həddindən artıq soyuqdur
  - mülayim
- 

Sual: İtaliyada k/t-nin əsasını nə təşkil edir? (Çəki: 1)

- heyvandarlıq
  - çayçılıq
  - quşçuluq
  - bitkiçilik
  - bunların heç biri
- 

Sual: İtaliyada bitkiçilik k/t-da məhsulun dəyərinin neçə hissəsini verir ? (Çəki: 1)

- 4/5
  - 5/5
  - 7/1
  - 8/1
  - 3/1
- 

Sual: İtaliyada hansı fermer təsərrüfatları üstünlük təşkil edir? (Çəki: 1)

- xırda və orta fermer təsərrüfatını
  - iri fermer təsərrüfatını
  - kiçik fermer təsərrüfatlarını
  - bunların hamısı
  - bunların heç biri
-

Sual: İri fermer təərrüfatları ölkədə istehal və ixrac olunan məhulun neşə faizini verir? (Çəki: 1)

- 90 %
  - 30 %
  - 10 %
  - 50 %
  - 20 %
- 

Sual: İtaliyada heyvandarlıq neçənci dərəcəli sahə hesab olunur? (Çəki: 1)

- II dərəcəli
  - I dərəcəli
  - III dərəcəli
  - heyvandarlıq inkişaf etmir
  - bunların heç biri
- 

### **BÖLMƏ: 0601**

Ad	0601
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: İtaliyada hansı istiqamətdə heyvandarlıq inkişaf edir ? (Çəki: 1)

- quşçuluq üzrə
  - ətlik üzrə
  - südlük üzrə
  - ətlik-südlük üzrə
  - bunların heç biri
- 

Sual: Aqrar islahatların əsasları haqqında qanun nə vaxt qəbul olunub? (Çəki: 1)

- 18 fevral 1995
  - 10 fevral 1995
  - 18 fevral 2000
  - qəbul olunmayıb
  - 20 fevral 2011
- 

Sual: İnkişaf etmiş ölkələrin k/t-nın ümumi xüsusiyyətləri: (Çəki: 1)

- maddi-texniki təchizat
  - istehsal xidmətlərinin təşkili
  - emaledici sahənin regionlara yaxınlaşdırılması
  - aqrar sahənin dövlət təminatı
  - bunların hamısı
- 

Sual: Almaniyanın heyvandarlıq sahələrində hansı sahə ütlülük təşkil edir? (Çəki: 1)

- donuzçuluq
- quşçuluq
- qoyunçuluq



- bunların hamısı
  - bunların heç biri
- 

Sual: Almaniyanın iqlimi necədir? (Çəki: 1)

- yumşaq
  - yağmurlu
  - yumşaq kontinental
  - isti
  - qeyri-sabit
- 

Sual: Almaniya da hansı əkinçilik növü üstünlük təşkil edir? (Çəki: 1)

- kartof isehsalı
  - tütün
  - pambıq
  - buğda
  - bunların hamısı
- 

Sual: Almaniya da k/t əhalinin tələbatının neçə faiz təşkil edir? (Çəki: 1)

- 30 %
  - 50%
  - 70%
  - 10%
  - 100%
- 

Sual: Almaniya da k/t texniki cəhətdən necə təmin olunur? (Çəki: 1)

- tamamilə mexanikləşdirilir
  - qismən mexanikləşib
  - avtomatlaşdırılıb
  - yarı avtomatlaşdırılıb
  - bunların heç biri
- 

Sual: Hollandiyanın ərazisi neçə min km<sup>2</sup>-dir? (Çəki: 1)

- 32 min km<sup>2</sup>
  - 32,5 min km<sup>2</sup>
  - 50 min km<sup>2</sup>
  - 80 min km<sup>2</sup>
  - 100 min km<sup>2</sup>
- 

Sual: Hollandiyanın k/t-ı nə ilə fərqlənir? (Çəki: 1)

- intensiv inkişaf səviyyəsinə görə
  - milli gəlirinə görə
  - təbiətinə görə
  - bunların hamısına
  - bunların heç birinə
- 

Sual: Hollandiyada k/t-nın aparıcı sahəni nə təşkil edir? (Çəki: 1)

- bitkiçilik
- əkinçilik
- heyvandarlıq

- tütüncülük
  - bunların heç biri
- 

Sual: Hollandiyada bunlardan hansı idxal olunur? (Çəki: 1)

- kofe
  - kakao
  - çay
  - ərzaq taxılı
  - bunların hamısı
- 

Sual: İnkişaf etmiş ölkələrin iqtisadiyyatında aqrar sahənin tutduğu yer (Çəki: 1)

- torpaq fondu ilə təchiz olunması
  - su ilə təchiz olunması
  - əmək ehtiyatları ilə təchiz olunması
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Asiya ölkəsində neçə faiz əhali k/t məhsullarının istehsalı ilə məşğul olur? (Çəki: 1)

- 20%
  - 30%
  - 50%
  - heç kəs k/t ilə məşğul olmur
  - 100%
- 

Sual: İqtisadi əməkdaşlıq təşkilatı (İƏT) neçənci ildən fəaliyyət göstərir? (Çəki: 1)

- 1985
  - 1990
  - 1992
  - 2001
  - 2011
- 

Sual: Yaponiyada k/t-nın əsas sahəsi nə hesab olunur? (Çəki: 1)

- donuzçuluq
  - quşçuluq
  - üzümçülük
  - heyvandarlıq
  - əkinçilik
- 

Sual: Xarici ölkələrdə iqtisadi təcrübədə ərzaq təhlükəsizliyi hansı aspektdə qiymətləndirilir? (Çəki: 1)

- sosial-iqtisadi
  - maddi
  - mənəvi
  - xarici
  - daxili
- 

## **BÖLMƏ: 0602**

Ad

0602

Suallardan

17



Sual: Xarici ölkələrdə dövlətin ərzaq təhlükəsizliyinin sosial aspektləri necə xarakterizə edilir? (Çəki: 1)

- ölkə əhalisinin sosial vəziyyəti kimi
- ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi kimi
- ölkə əhalisinin siyasi vəziyyəti kimi
- bunların hamısı nəzərə alınır
- bunların heç biri nəzərə alınmır

Sual: Müasir şəraitdə təhlükəsizlik anlayışı hansı amillərin təsirindən qaynaqlanır? (Çəki: 1)

- sosial
- iqtisadi
- siyasi
- ekoloji
- bu amillərin hamısı

Sual: Təhlükəsizliyin təmin edilməsi yönəldilmiş tədbirlər sistemi hansı tərkib elementdən ibarətdir? (Çəki: 1)

- şəxsiyyətin təhlükəsizliyin təmin edilməsi
- cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi
- dövlətin təhlükəsizliyinin təmin edilməsi
- bunların heç biri
- bunların hamısı

Sual: Dövlət Proqramı çərçivəsində hansı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur? (Çəki: 1)

- ölkədə ərzaq məhsulları istehsalının artırılması
- əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi
- ərzaq təminatı sahəsində risklərin idarə olunmasının təmin edilməsi
- ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitinin yaxşılaşdır
- bunların hamısı

Sual: Ərzaq təminatı sahəsində dövlət siyasətinin əsas istiqaməti nədir? (Çəki: 1)

- ekoloji təmiz məhsullarla təchiz edilməsi
- torpaqların münbitliyinin artırılması
- süvarılan torpaqların sahələrinin artırılması
- bunların heç biri
- bunların hamısı

Sual: Yoxsulluğun azaldılması strategiyası necə müəyyən edilmişdir? (Çəki: 1)

- iqtisadi imkanların yaradılması
- hüquq və imkanların genişləndirilməsi
- maddi təhlükəsizliyin artması
- bunların heç biri

bunların hamısı

---

Sual: Milli ərzağa nəzarət sisteminin vəzifələrinə bunlardan hansılar daxildir? (Çəki: 1)

- milli aqrar istehsalının müntəzəm artımı
  - böhranlar zamanı vaxtında və adekvat tədbirlərin həyata keçirilməsi
  - təhlükəsiz və yüksək keyfiyyətli ərzaqla təminatda istehlakçıların ümüdlərinin doğrultması
  - ədalətli beynəlxalq ticarət
  - bunların hamısı
- 

Sual: Latin Amerikasının ölkələri necə dövlətdir? (Çəki: 1)

- zəngin yeraltı və yer üstü sərvətlərə malik
  - zəngin neft dövlətidir
  - zəngin qaz dövlətidir
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Cənubi Amerikanın qara torpaqlı sahəsi k/t-nın inkişafı üçün necədir? (Çəki: 1)

- əlverişsiz
  - əlverişli
  - normal
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Latin Amerikasının ölkələri k/t-ı məhsulları istehsalına görə dünya miqyasında yeri? (Çəki: 1)

- heç bir yer tutmur
  - mühüm yer tutur
  - k/t-ı inkişaf etmir
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Latin Amerikasının ölkələri dünya kofe ixracının necə faizini verir? (Çəki: 1)

- 40%
  - 70%
  - 90%
  - 100%
  - 20%
- 

Sual: Latin Amerikasının ölkələri şəkərin necə faiz qədərini verir? (Çəki: 1)

- 60%
  - 10%
  - 100 %
  - 50%
  - 0%
- 

Sual: Latin Amerikasının ölkələri kakao istehsalının necə faiz verir? (Çəki: 1)

- 50%
- 30%
- 70%
- 100%

bunların heç biri

---

Sual: Meksikanın hansı sahəsi üstün inkişaf edib? (Çəki: 1)

- sənaye sahəsi  
 kənd təsərrüfatı sahəsi  
 emal sahəsi  
 bunların hamısı  
 bunların heç biri
- 

Sual: Xarici ölkələrdə kənd təsərrüfatı istehsalının xarakterik cəhətlərindən biri bunlardan hansılardır? (Çəki: 1)

- mövsümi xarakter daşması  
 meliorasiya  
 irriqasiya  
 bunların heç biri  
 bunların hamısı
- 

Sual: Müasir mərhələdə torpaq üzərində mülkiyyətin əsas formaları hansılardır? (Çəki: 1)

- xüsusi  
 dövlət  
 bələdiyyə  
 bunların heç biri  
 bunların hamısı
- 

Sual: Xarici ölkələrdə torpaq üzərində mülkiyyətlə və torpaqdan istifadə edilməsi ilə əlaqədar olan münasibətlər necə adlanır? (Çəki: 1)

- aqrar münasibətlər  
 kəndli (fermer) münasibəti  
 bələdiyyə münasibəti  
 bunların heç biri  
 bunların hamısı
- 

### **BÖLMƏ: 0603**

Ad	0603
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Ümumdünya Ərzaq Təhlükəsizliyi Sammiti hansı şəhərdə keçirilib? (Çəki: 1)

- Romada  
 Bakıda  
 Sumqayıtda  
 heç bir şəhərdə olmayıb  
 hələ keçiriləcək
-

Sual: Ümumdünya Ərzaq Təhlükəsizliyi sammiti neçənci ildə olub? (Çəki: 1)

- 2009
  - 2000
  - 1999
  - 1997
  - 1998
- 

Sual: Aqrar sfera cəmiyyətin inkişafı üçün neçə əhəmiyyətə malikdir? (Çəki: 1)

- əvəzolunmaz
  - heç bir əhəmiyyətə malik deyil
  - kiçik bir əhəmiyyətə
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Ölkədə aqrar sfera nələri müəyyənləşdirir? (Çəki: 1)

- əhalinin həyat səviyyəsinin yüksəldilməsini
  - xalq təsərrüfatı sahələrinin fəaliyyətini
  - inkişaf istiqamətini
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Ümumxalq ehtiyatlarını ödəməklə yanaşı aqrar sfera necə mənbədir? (Çəki: 1)

- ölkənin iqtisadiyyatını yüksəldən
  - milli gəliri artıran
  - yığım və istehlak fondlarını formalaşdıran
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Bazar iqtisadiyyatın tarixi əsasını hansı təsərrüfat təşkil edir? (Çəki: 1)

- əmtəə təsərrüfatı
  - kənd təsərrüfatı
  - kəndli fermer təsərrüfatı
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: İnkişaf etmiş ölkələrdə bazarın əmələgəlməsi nə ilə bağlıdır? (Çəki: 1)

- ictimai əmək bölgüsünün əmələgəlməsi
  - infrastrukturla
  - k/t-ı ilə
  - bunların heç biri ilə
  - bunların hamısı ilə
- 

Sual: Kənd təsərrüfatının xarakterik xüsusiyyətləri bunlardan hansıdır? (Çəki: 1)

- istehsal dövrü
  - iş müddəti
  - istehsal dövrü ilə iş müddətinin uyğun gəlməsi
  - bunların hamısı
  - bunların heç biri
-

Sual: İş müddəti dedikdə nə başa düşülür? (Çəki: 1)

- məhsul istehsalı prosesinin əmək fəaliyyətinin təsiri altında olduğu vaxt
  - işə gəlmə vaxtı
  - işdən getmə vaxtı
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: İstehsal dövrü dedikdə nə başa düşülür? (Çəki: 1)

- istehsal olunan məhsul
  - iş müddəti nəzərə almaqla məhsul istehsalı prosesində olduğu müddət
  - istehlak olunan məhsul
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Aqrar münasibətlər necə münasibətlər sistemidir? (Çəki: 1)

- iqtisadiyyatın aqrar bölməsində mövcud olan istehsal münasibətlərinin məcmusudur
  - dövlətlərarası münasibətlərdir
  - şəhərlərarası münasibətlərdir
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Aqrar islahat nəticəsində Azərbaycanda torpaq üzərində mülkiyyətin hansı formaları qərarlaşmışdır? (Çəki: 1)

- dövlət mülkiyyətində
  - bələdiyyə mülkiyyətində
  - xüsusi mülkiyyətdə
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Dövlət mülkiyyətində olan torpaqlara bunlardan hansılar aiddir? (Çəki: 1)

- dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar
  - yay və qış otlaqlarının torpaqları
  - mal-qara düşərgələrinin torpaqları
  - su fondu torpaqlar
  - bunların hamısı
- 

Sual: Bələdiyyə mülkiyyətində olan torpaqlar bunlardan hansılar aiddir? (Çəki: 1)

- ümumi istifadədə olan torpaqlar
  - fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar
  - ehtiyat fondu torpaqları
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Xüsusi mülkiyyətdə olan torpaqlar bunlardan hansıdır? (Çəki: 1)

- fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar
  - fərdi yaşayış evlərin həyatı sahələri
  - vətəndaşların qanuni istifadəsindəki torpaqlar
  - bunların hamısı
  - bunların heç biri
-

Sual: "Torpaq islahatı haqqında" qəbul olunmuş qanun hansı təsərrüfatçılıq formalarının yaradılmasını məqsədüuyğun hesab etmişdir? (Çəki: 1)

- torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer), şəxsi yardımçı təsərrüfatlar
- torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatlar, kooperativlər, şərikli təsərrüfatlar
- səhmdar cəmiyyəti
- dövlət k/t-ı müəssisələri səhmdar cəmiyyətləri
- bunların hamısı

---

### **BÖLMƏ: 0701**

Ad	0701
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İnkişaf etmiş ölkələrdə təsərrüfat formalarının birinin digərinə çevrilməsi necə həyata keçirilir? (Çəki: 1)

- ölkə qanunvericiliyinə uyğun olaraq
- belə hal həyata keçirilmir
- yavaş-yavaş
- bunların heç biri
- bunların hamısı

Sual: Respublikanın aqrar bölməsində yaradılan təsərrüfatçılıq formasından hansı üstünlük təşkil edir? (Çəki: 1)

- kəndli (fermer) təsərrüfatı
- kolxoz təsərrüfatı
- sovxoz təsərrüfatı
- bunların hamısı
- bunların heç biri

Sual: Kəndli (fermer) dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- k/t-ı məhsulu istehsal edən xüsusi k/t-ı müəssisəsi nəzərdə tutulur
- kolxoz və sovxozlar nəzərdə tutulur
- yardımçı təsərrüfatlar nəzərdə tutulur
- bunların hamısı
- bunların heç biri

Sual: Kənd təsərrüfatı cəmiyyətin həyatında sosial-iqtisadi səciyyə daşımaqla daha hansı əhəmiyyətə malikdir? (Çəki: 1)

- heç bir əhəmiyyətə malik deyil
- siyasi və strateji əhəmiyyətə malikdir
- sosial əhəmiyyətə
- iqtisadi əhəmiyyətə
- bunların hamısına



Sual: Kənd təsərrüfatının siyasi əhəmiyyətini nə səciyələndirir? (Çəki: 1)

- ərzaq məhsullarının qıtlığı
  - istehlak bazarında kəskin qiymət artımı
  - cəmiyyətdə yarana biləcək ziddiyyətlər
  - sabitliyin pozulması
  - bunların hamısı
- 

Sual: Kənd təsərrüfatının özünəməxsus xüsusiyyətləri bunlardan hansıdır? (Çəki: 1)

- kənd təsərrüfatı istehsalının təbii-iqlim şəraitindən asılılığı
  - k/t-da gərginliyin riskli olması
  - aqrar istehsalda torpağın əsas istehsal vasitəsi kimi çıxış etməsi
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: İnkişaf etmiş ölkələrdə aqrar istehsalda iqtisadi subyektlərin tədiyyə qabiliyyətinin aşağı düşməsi nələri çətinləşdirir? (Çəki: 1)

- yeni texnologiyaların və elmi-texniki nailiyyətlərin öyrənilməsini
  - k/t-ı istehsalının öyrənilməsi
  - əkinçiliyin öyrənilməsi
  - heyvandarlığı öyrənilməsi
  - bunların heç biri
- 

Sual: İslahatların aparılması nəticəsində nələr baş vermişdir? (Çəki: 1)

- k/t-ı geriləmiş
  - iqtisadiyyatın aqrar bölməsi tamamilə özəlləşdirilmiş
  - k/t-nın inkişafı dondurulmuş
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Bu k/t-ı məhsullarının hansı emal mərhələsindən keçir? (Çəki: 1)

- pambıq
  - tütün
  - çay
  - taxıl
  - bunların hamısı
- 

Sual: Emal sənayesi aqrar sahənin inkişafında mühüm rol oynayır və daha nələrə xidmət edir? (Çəki: 1)

- maddi-texniki təchizatın formalaşmasına
  - maddiyyata
  - mənəviyyata
  - bunların hamısına
  - bunların heç birinə
- 

Sual: Respublikada süd emalı hansı regionda yerləşdirilir? (Çəki: 1)

- Bakı-Abşeronda
- Bərdədə
- Gəncədə
- bunların hamısı

bunların heç birində

---

Sual: Əmək bazarı nəyə deyilir? (Çəki: 1)

- ölkədəki insan gücü əməyin təklif olunması və tələbinin yerləşdiyi sahəyə deyilir
  - alqı-satqıya
  - alverə
  - bazara
  - bunların heç birinə
- 

### **BÖLMƏ: 0702**

Ad	0702
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Əmək bazarını nəzəri cəhətdən neçə yerə bölmək olar? (Çəki: 1)

- 3 yerə
  - 10 yerə
  - 5 yerə
  - 2 yerə
  - 100 yerə
- 

Sual: İdeal əmək bazarı nə ilə formalaşır? (Çəki: 1)

- rəqabətin olmaması ilə
  - ölkədə mövcud olan xalis rəqabətin olması ilə
  - əməyin təklifi ilə
  - bunların hamısı ilə
  - bunların heç biri ilə
- 

Sual: İdeal əmək bazarının mövcudluğu üçün nə lazımdır? (Çəki: 1)

- ideal iş qüvvəsi
  - ideal iş şəraiti
  - ideal işçi
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Təbii əmək bazarı nədir? (Çəki: 1)

- xalis rəqabətin olmadığı bir bazar
  - kolxoz bazarı
  - alqı-satqı məntəqəsi
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Yeni iqtisadi münasibətlər şəraitində respublikamızda meydana çıxan ən mühüm problem nədir? (Çəki: 1)

- tələb
  - təklif
  - əhalinin məşğulluğunun səmərəli şəkildə təşkili
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Bir iqtisadi sistemdən digər iqtisadi sistemə keçid nə ilə müşahidə olunur? (Çəki: 1)

- iqtisadiyyatın bütün sahələrində böhranla müşahidə olunur
  - respublikanın çiçəklənməsi ilə
  - gəlirin artması ilə
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: İqtisadi böhran nə ilə nəticələnir? (Çəki: 1)

- işsizliyin yaranması ilə
  - əmək bazarında vəziyyət gərginləşir
  - mal qıtlığı yaranır
  - bunların hamısı
  - bunların heç biri
- 

Sual: Əmək bazarında yaranmış gərginliyin azaldılmasında nə mühüm yer tutur? (Çəki: 1)

- işçilərin yeni peşə və ixtisaslara yiyələnmələri
  - işsizliyin aradan qaldırılması
  - işsizliyin yumşaldılması
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Respublikada əmək bazarında yaranmış gərginliyi azaltmaq hansı tədbirləri həyata keçirmək lazımdır? (Çəki: 1)

- yeni iş yerinə uyğun peşə ixtisaslara yiyələnmiş kadrlar hazırlanması
  - əmək bazarında tələb və təklif prinsipləri nəzərə alınmalıdır
  - gənclərin peşə və ixtisaslara yiyələnmək imkanları genişləndirilməli
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Əmək bazarının formalaşması hansı prinsiplərə əsaslanır? (Çəki: 1)

- işçi qüvvəsinin təklif azadlığı
  - işçi qüvvəsinin tələbat azadlığı
  - əmək ödənişlərinin sərbəstləşməsi
  - əmək miqراسiyasının sərbəstləşməsi
  - bunların hamısı
- 

Sual: Əmək bazarının əsas tərkib hissəsi nədir? (Çəki: 1)

- bazardır
  - kəndli (fermer) təsərrüfatlardır
  - kooperativlərdir
  - infrastrukturdur
  - bunların hamısıdır
-

Sual: Əmək bazarının əsas tərkib hissəsi olan infrastruktur nələrə tənzimləyir? (Çəki: 1)

- işə düzəlməni
- peşə yönümlü
- peşə hazırlığını
- işçi qüvvəsinin tələb və təklif arasında tarazlığı
- bunların hamısını

---

**BÖLMƏ: 0703**

Ad	0703
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Gizli əmək bazarı nədir? (Çəki: 1)

- qeyri rəsmi müqavilə və kontraktla işləyən
- rəsmi müqavilə ilə işləyən
- belə bir əmək bazarı yoxdur
- bunların hamısı
- bunların heç biri

---

Sual: Əmək bazarının inkişafı üçün nə ilə yaxından məşğul olunmalıdır? (Çəki: 1)

- məşğulluq sahəsinin inkişaf mexanizminin formalaşması
- məşğulluğun peşə-ixtisas strukturunun proqnozlaşdırılması
- əmək ehtiyatlarının hazırlığı
- peşə dəyişmə prosesinin tənzimlənməsi
- bunların hamısı

---

Sual: ASK sistemində müxtəlif təsərrüfatçılıq formalarının inkişafı nələrə tələb edir? (Çəki: 1)

- peşəkar kadr hazırlığını
- onların peşə tərkibinin kökündən dəyişməsinə
- yeni tipli işçilərin təkrar istehsalını
- bunların hamısı
- bunların heç biri

---

Sual: Müvəqqəti məşğulluq nədir? (Çəki: 1)

- vətəndaşların müəyyən müddət ərzində ictimai səmərəli fəaliyyəti
- işəgötürənlərin boş olan iş yeri
- iş qüvvəsi tələb edən iş yeri
- bunların heç biri
- bunların hamısı

---

Sual: Vakansiya nədir? (Çəki: 1)

- əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin edilməsi
- işə götürənlərin boş olan və iş qüvvəsi tələb edən iş yeri
- sosial müdafiəyə xüsusi ehtiyac
- bunların hamısı

bunların heç biri

---

Sual: Əmək bazarı nədir? (Çəki: 1)

- iş qüvvəsinə olan tələb və təklifin məcmusu
  - əmək fəaliyyətinə ilk dəfə başlamaq
  - işə götürənlərin boş olan iş yeri
  - əmək qabiliyyətli şəxslərin müstəqil sürətdə işlə təmini
  - bunların hamısı
- 

Sual: Dövlət siyasətinin əsas istiqamətləri bunlardan hansılardır? (Çəki: 1)

- vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi
  - əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində vətəndaşların öz iradəsini sərbəst idarə etməsinə şərait yaradılması
  - işsizlərin sosial müdafiəsinin təmin edilməsi
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Ərazi məşğulluq proqramı iqtisadiyyatın hansı sahələri üzrə işlənib hazırlanır? (Çəki: 1)

- müəssisələr
  - təşkilatlar
  - inzibati rayonlar
  - şəhərlər
  - bunların hamısı
- 

Sual: Ərazi işçi qruplarının vəzifələrinə bunlardan hansı daxil edilir? (Çəki: 1)

- vacib məlumatlar və informasiyalarla təmin edilmə
  - hazırlıq mərhələsində formaların doldurulması
  - ƏMP-nin iqtisadiyyatın inkişaf göstəriciləri ilə uyğunlaşdırılması
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Ərazi məşğulluq proqramında neçə bölmə müəyyən edilib? (Çəki: 1)

- 3
  - 4
  - 5
  - 6
  - 7
- 

### **BÖLMƏ: 0801**

Ad	0801
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Ərazi məşğulluq proqramının I bölməsinə bunlardan hansı aid edilir? (Çəki: 1)

- məşğulluq və işsizliyin tənzimlənməsində əmək bazarının rolu
  - əmək bazarının hesablanması
  - iqtisadi və sosial demoqrafik inkişafın əsas istiqaməti
  - bunların heç biri
  - bunların hamısı
- 

Sual: Ərazi məşğulluq proqramının II hissəsinə bunlardan hansı aid edilir? (Çəki: 1)

- məşğulluq və işsizliyin tənzimlənməsində əmək bazarının rolu
  - əmək bazarının hesablanması
  - kadrların peşə hazırlığı
  - sərbəst işlərin və qeyri-məşğul əhəlinin yeni işə hazırlanması
  - bunların hamısı
- 

Sual: Ərazi məşğulluq proqramının III hissəsinə bunlardan hansı aiddir? (Çəki: 1)

- kadrların peşə hazırlığı
  - yeni işə hazırlanması
  - iqtisadi inkişafın istiqaməti
  - əmək bazarının hesablanması
  - bunların hamısı
- 

Sual: Ekoloji kənd təsərrüfatı birliyinin hərəkətinin beşiyi hansı qitə sayılır? (Çəki: 1)

- Avropa
  - Asiya
  - Amerika
  - Afrika
  - Avstraliya
- 

Sual: Avropa birliyi ölkələrində neçə hektar ərazi ekoloji üsulla idarə olunur? (Çəki: 1)

- 1,8 milyon hektardan çox
  - 3,8 milyon hektardan çox
  - 5,8 milyon hektardan çox
  - 7,8 milyon hektardan çox
  - 9,8 milyon hektardan çox
- 

Sual: Avropa birliyi ölkələrində nə qədər ekoloji üsulla idarə olunan təsərrüfatlar mövcuddur? (Çəki: 1)

- 40 min
  - 140 min
  - 240 min
  - 340 min
  - 440 min
- 

Sual: Avropa birliyi ölkələrində ekotəsərrüfatların sayı və ekoloji idarəetmə altında olan əraziyə görə lider mövqeyi hansı ölkəyə məxsusdur? (Çəki: 1)

- Fransa
- Almaniya
- Yunanıstan
- İtaliya
- İspaniya

Sual: Avropa birliyinə üzv olan ölkələrin büdcədən ayırdığı subsidiyalar fermer təsərrüfatlarının təqribən neçə faizini təşkil edir? (Çəki: 1)

- 10 faizi
- 30 faizi
- 50 faizi
- 70 faizi
- 90 faizi

Sual: Fransa əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalının həcminə görə kapitalist ölkələri arasında neçənci yeri tutur? (Çəki: 1)

- ilk yerlərdən birini
- ikinci
- üçüncü
- dördüncü
- beşinci

Sual: Fransanın kənd təsərrüfatında üstünlük təşkil edən hansılardır? (Çəki: 1)

- xırda
- orta
- iri
- hamısı
- hec biri

Sual: Fransanın nə qədər ərazisi kənd təsərrüfatına yararlıdır? (Çəki: 1)

- 4/10
- 2/10
- 5/10
- 1/3
- 2/3

Sual: Fransada əkin sahələrinin azaldılmasının səbəbi nədir? (Çəki: 1)

- məhsullara tələbatın azaldılması
- yeni yaşayış binalarının tikilməsi
- tələbatın idxal məhsulları hesabına ödənilməsi
- heyvandarlığın inkişafı
- əkinçiliklə məşğul olanların sayının azaldılması

### **BÖLMƏ: 0802**

Ad	0802
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Fransada kənd təsərrüfatı məhsulları dəyərinin yarısından çoxunu hansı məhsullar verir? (Çəki: 1)

- yemçilik
  - bitkiçilik
  - heyvandarlıq
  - buğda
  - zeytun
- 

Sual: Fransada heyvandarlıq kənd təsərrüfatı məhsulları dəyərinin neçə faizini verir? (Çəki: 1)

- 10 faizindən çoxunu
  - 30 faizindən çoxunu
  - 50 faizindən çoxunu
  - 70 faizindən çoxunu
  - 90 faizindən çoxunu
- 

Sual: Fransada daha çox becərilən bitkiçilik məhsulu hansıdır? (Çəki: 1)

- çəltik
  - pambıq
  - kartof
  - tərəvəz
  - buğda
- 

Sual: Fransada ərzaq kimi az istifadə olunduğundan öz əhəmiyyətini itirmiş bitkiçilik məhsulu hansıdır? (Çəki: 1)

- çəltik
  - pambıq
  - kartof
  - tərəvəz
  - buğda
- 

Sual: Fransa üzüm yığımına görə dünyada hansı yerlərdən birini tutur? (Çəki: 1)

- ilk
  - ikinci
  - üçüncü
  - dördüncü
  - beşinci
- 

Sual: Fransada ən çox yetişdirilən üzüm sortları hansılardır? (Çəki: 1)

- izabella
  - qara şanı
  - kişmiş
  - süfrə
  - texniki
- 

Sual: Fransa Avropada süd istehsalına görə neçənci yerdədir? (Çəki: 1)

- birinci
  - ikinci
  - üçüncü
  - dördüncü
  - beşinci
-



Sual: Fransa Avropada ət istehsalına görə neçənci yerdədir? (Çəki: 1)

- birinci
- ikinci
- üçüncü
- dördüncü
- beşinci

Sual: Fransanın Atlantik okeanında ovladığı stridiya dünya ovunun neçə faizə qədərini təşkil edir ? (Çəki: 1)

- 10 faizə qədərini
- 30 faizə qədərini
- 50 faizə qədərini
- 70 faizə qədərini
- 90 faizə qədərini

Sual: İtaliyanın milli məhsulunun tərkibində kənd təsərrüfatının xüsusi çəkisi nə qədərdir? (Çəki: 1)

- 8.5%
- 18,5 %
- 28,5%
- 38,5 %
- 48,5 %

Sual: İtaliyanın milli gəlirində sənaye məhsulunun dəyəri kənd təsərrüfatı məhsulunun dəyərindən neçə dəfə çoxdur? (Çəki: 1)

- 3 dəfə
- 5 dəfə
- 7 dəfə
- 9 dəfə
- 11 dəfə

Sual: İtaliyada toxuculuq sənayesinin xammal təchizatı hansı mənbə əsasında inkişaf etmişdir? (Çəki: 1)

- yerli pambıq, yun və idxal olunan süni lif əsasında
- yerli pambıq, yun və süni lif əsasında
- idxal olunan pambıq, yun və süni lif əsasında
- yerli pambıq və yun əsasında
- idxal olunan pambıq, yun və yerli süni lif əsasında

### **BÖLMƏ: 0803**

Ad	0803
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İtaliyada istehsal olunan hansı məhsul dünyada birinci yeri tutur? (Çəki: 1)

- şərab
  - pendir
  - zeytun yağı
  - şəkər
  - makaron
- 

Sual: İtaliyada kənd təsərrüfatı inkişaf sürətinə görə hansı sahədən geri qalır? (Çəki: 1)

- turizmdən
  - təhsildən
  - səhiyyədən
  - sənayeden
  - bunların hamısı doğrudur
- 

Sual: İtaliyada əmtəəlik məhsulun əsas hissəsini hansı təsərrüfatlar verir? (Çəki: 1)

- İtaliyanın adalarında yaradılmış nümünəvi fermer təsərrüfatları
  - Qərbi İtaliyanın kapitalist və fermer təsərrüfatları
  - Şərqi İtaliyanın kapitalist və fermer təsərrüfatları
  - Cənubi İtaliyanın kapitalist və fermer təsərrüfatları
  - Şimali İtaliyanın kapitalist və fermer təsərrüfatları
- 

Sual: İtaliyada kənd təsərrüfatının sahəsi hansılardır? (Çəki: 1)

- qoyunçuluq, üzümçülük, şabalıd
  - baramaçılıq, əkinçilik, üzümçülük
  - balıqçılıq, ipəkçilik, tütün
  - əkinçilik, üzümçülük, bağçılıq
  - donuzçuluq, kartof, tropik bitkilər
- 

Sual: Heyvandarlıq İtaliyanın hansı hissəsində intensivdir? (Çəki: 1)

- cənubda
  - şimalda
  - şərqdə
  - qərbdə
  - bunların hamısı doğrudur
- 

Sual: Avstriyada sənaye məhsullarının ümumi dəyəri kənd təsərrüfatı məhsullarının ümumi dəyərindən neçə dəfə artıqdır? (Çəki: 1)

- 1 dəfə
  - 2 dəfə
  - 3 dəfə
  - 4 dəfə
  - 5 dəfə
- 

Sual: Avstriyada torpaqların çox hissəsi kimlərə məxsusdur? (Çəki: 1)

- kiçik torpaq sahiblərinə
  - orta mülkiyyətli torpaq sahiblərinə
  - iri torpaq sahiblərinə
  - intensiv təsərrüfatlara
  - bunların hamısı doğrudur
-

Sual: Avstriyada ən çox yetişdirilən kənd təsərrüfatı məhsulları hansılardır? (Çəki: 1)

- balıqçılıq və dənli bitkilər
- dənli bitkilər və şəkər uğundurur
- dənli bitkilər və zeytun
- baramaçılıq və şəkər uğundurur
- xəz dəri və tərəvəzçilik

Sual: Avstriyaya idxal edilən əsas növ məhsullar hansılardır? (Çəki: 1)

- taxıl, pambıq , maqnezit
- taxıl, pambıq, qara metallar
- meşə materialları, aliminium, toxuculuq məhsulları
- kömür, taxıl, pambıq
- kağız, elektrik enerjisi, taxıl

Sual: Almaniyanın kənd təsərrüfatında hansı təsərrüfatların xüsusi çəkisi durmadan artır? (Çəki: 1)

- kiçik təsərrüfatların
- iri kapitalist təsərrüfatların
- ailə təsərrüfatlarının
- şəxsi yardımçı təsərrüfatların
- kiçik kəndli fermerlərin kooperasiyası

### **BÖLMƏ: 0901**

Ad	0901
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Almaniya da yüksək intensivliyə malik kənd təsərrüfatı ərzaq məhsullarına olan tələbatın necə faizini ödəyir? (Çəki: 1)

- 35-40 faizini
- 45-50 faizini
- 55-60 faizini
- 65-70 faizini
- 75-80 faizini

Sual: Almaniyanın kənd təsərrüfatında hansı sahə əsas yer tutur? (Çəki: 1)

- tərəvəzçilik
- taxıl və taxıl məhsulları
- qoyunçuluq
- quşçuluq
- ətlik-südlük heyvandarlıq

Sual: Almaniyanın hansı fərqli xüsusiyyətinə görə kapitalist dünyasında əsas yerlərdən birini tutur? (Çəki: 1)

- əl əməyindən geniş şəkildə istifadədə

- k/t-nın aşağı səviyyədə mexanikləşdirilməsində
  - k/t-nın ekstensivləşdirilməsi və ekoloji təmiz istehsalın artımında
  - üzvi gübrələrdən istifadə edilməsində və k/t-nın ekstensivləşdirilməsində
  - mineral gübrələrdən istifadə edilməsində və k/t-nın mexanikləşdirilməsində
- 

Sual: İsveçdə ölkənin iqtisadiyyatında mühüm yeri hansı sahə tutur? (Çəki: 1)

- kənd təsərrüfatı
  - meşə sənayesi və balıqçılıq
  - ağac emalı, sellüloz-kağız sənayesi və ipəkçilik
  - meşə, sellüloz-kağız sənayesi və neft emalı
  - meşə, ağac emalı və sellüloz-kağız sənayesi
- 

Sual: İsveç Qərbi Avropada hansı ehtiyata görə birinci yerdədir? (Çəki: 1)

- neft ehtiyatı
  - filiz ehtiyatı
  - balıq ehtiyatı
  - mal-qara ehtiyatı
  - oduncaq ehtiyatı
- 

Sual: İsveçin k/t-da hansı təsərrüfatlar üstünlük təşkil edirlər? (Çəki: 1)

- icarə təsərrüfatları
  - iri kapitalist təsərrüfatları
  - ailə təsərrüfatları
  - şəxsi yardımçı təsərrüfatlar
  - fermer təsərrüfatları
- 

Sual: İsveçin k/t-ı hansı sahədə ixtisaslaşmış? (Çəki: 1)

- bitkiçilik
  - bağçılıq
  - meyvə-tərəvəz
  - ətlük-südlük heyvandarlıq
  - broyler
- 

Sual: İsveçdə ətçilik-südlük heyvandarlıq k/t-ı gəlirinin neçə faizini təşkil edir? (Çəki: 1)

- 38 faizini
  - 48 faizini
  - 58 faizini
  - 68 faizini
  - 78 faizini
- 

Sual: İsveçdə əkinçilik hansı sahə üzrə ixtisaslaşmış? (Çəki: 1)

- bitkiçilik məhsulları
  - tərəvəzçilik
  - yem istehsalı
  - taxıl istehsalı
  - şəkər çuğunduru istehsalı
- 

Sual: İsveçdə əsasən hansı k/t-ı məhsulları istehsal olunur? (Çəki: 1)

- buğda, çovdar, ananas, ət və süd məhsulları

- buğda, kartof, şəkər çuğunduru, kakao və quşçuluq məhsulları
- buğda, çovdar, barama, broyler
- buğda, çovdar, arpa, vələmir, kartof, şəkər çuğunduru
- buğda, çovdar, portağal, narıncı və şəkər çuğunduru


Sual: Finlandiyada k/t-nın inkişaf etmiş əsas sahəsi hansılardır? (Çəki: 1)

- taxılçılıq və ipəkçilik
- heyvandarlıq və sitrus bitkiləri
- heyvandarlıq və taxılçılıq
- heyvandarlıq, taxılçılıq, tropik bitkilər və broyler
- taxılçılıq, sitrus bitkilər və broyler

Sual: Finlandiyada heyvandarlıq kənd təsərrüfatı məhsullarının neçə hissəsini verir? (Çəki: 1)

- 10 faizini
- 30 faizini
- 50 faizini
- 70 faizini
- 90 faizini

### **BÖLMƏ: 0902**

Ad	0902
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Norveçin yeyinti sənayesində hansı məhsulların istehsalı əsas yer tutur? (Çəki: 1)

- süd məhsulları və şərab istehsalı
- makaron və pivə istehsalı
- balıq emalı və süd məhsulları istehsalı
- konyak, spirtli içkilər və balıq emalı
- təbii sirə, limonad, pivə və süd məhsulları istehsalı

Sual: Norvecin kənd təsərrüfatında hansı təsərrüfatlar üstünlük təşkil edir? (Çəki: 1)

- iri kənd təsərrüfatı müəssisələri
- orta kənd təsərrüfatı müəssisələri
- xırda fermer təsərrüfatları
- icarə təsərrüfatları
- bunların hamısı doğrudur

Sual: Norvecin kənd təsərrüfatında xırda fermer təsərrüfatlarının torpaq sahəsi nə qədərdir? (Çəki: 1)

- 2 hektar
- 4 hektar
- 6 hektar
- 8 hektar
- 10 hektar

Sual: Norvecin ərazisinin təqribən nə qədər hissəsi becərilir? (Çəki: 1)

- 3 faizi
  - 13 faizi
  - 23 faizi
  - 33 faizi
  - 43 faizi
- 

Sual: Norvecin kənd təsərrüfatı məhsulları ölkənin öz tələbatının neçə faizini ödəyir? (Çəki: 1)

- 20 faizini
  - 40 faizini
  - 60 faizini
  - 80 faizini
  - 100 faizini
- 

Sual: Niderlandda kənd təsərrüfatı məhsullarının yarından çoxunu onun hansı sahəsi verir? (Çəki: 1)

- bitkiçilik
  - meyvə tərəvəz
  - quşçuluq
  - heyvandarlıq
  - gülçülük
- 

Sual: Niderlandda heyvandarlıq kənd təsərrüfatı məhsullarının nə qədər hissəsini təşkil edir? (Çəki: 1)

- 10 faizdən çoxunu
  - 30 faizdən çoxunu
  - 50 faizdən çoxunu
  - 70 faizdən çoxunu
  - 90 faizdən çoxunu
- 

Sual: Niderland dünyada hansı məhsulların mühüm ixracatçısıdır? (Çəki: 1)

- süd məhsulları, yumurta, qus əti, ət konservləri və mineral yanacaq
  - süd məhsulları, barama , yumurta, donuz əti və polad
  - süd məhsulları, yumurta qus əti, ət konservləri və donuz əti
  - yumurta, qus əti, gül,nəqliyyat vasitələri, ət konservləri və donuz əti
  - bunların hamısı doğrudur
- 

Sual: Böyük Britaniyada k/t-ı ölkənin ərzağa olan tələbatının neçə faizini verir? (Çəki: 1)

- 10 faizini
  - 30 faizini
  - 50 faizini
  - 70 faizini
  - 90 faizini
- 

Sual: Böyük Britaniyada torpağın 2/3 hissəsindən çoxu kimlərə məxsusdur? (Çəki: 1)

- xırda torpaq sahiblərinə
- latifundiyaçılara
- feodallara
- ailə təsərrüfatlarına

● iri torpaq sahiblərinə

---

Sual: Böyük Britaniyada ümumi kənd təsərrüfatı məhsulları istehsalının 3/4-nu hansı sahə verir? (Çəki: 1)

- bitkiçilik
  - meyvəçilik
  - heyvandarlıq
  - quşçuluq
  - arıçılıq
- 

Sual: Qoyunların baş sayına görə Böyük Britaniya Qərbi Avropada neçənci yerdədir? (Çəki: 1)

- birinci
  - ikinci
  - üçüncü
  - dördüncü
  - beşinci
- 

### **BÖLMƏ: 0903**

Ad	0903
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Afrika ölkələrində ekoloji istehsal sertifikatlaşdırılırmı? (Çəki: 1)

- sertifikatlaşdırılır
  - sertifikatlaşdırılmır
  - çox nadir hallarda sertifikatlaşdırılır
  - yalnız Mərkəzi Afrika ölkələrində sertifikatlaşdırılır
  - Ekvador boyu ölkələrdə sertifikatlaşdırılır
- 

Sual: Afrika ekoloji təsərrüfatçılığın genişləndirilməsində başlıca amil nədir? (Çəki: 1)

- yerli əhalinin ekoməhsullara artan tələbatı
  - inkişaf etmiş ölkələrin ekoməhsullara artan tələbat
  - Afrikanın Aralıq dənizi sahilləri ölkələrindəki siyasi vəziyyətin iqtidiyyata təsiri
  - milli kapitalın üstünlük təşkil etməsi
  - k/t-ı istehsalının sürətli intensivləşdirilməsi
- 

Sual: Müasir şəraitdə Afrikada sertifikatlaşdırılmış məhsullar əsasən hansı bazarlara ünvanlanır? (Çəki: 1)

- daxili bazara
  - yerli istehsalçıların istehlakına
  - Asiya ölkələri bazarına
  - kolxoz bazarlarına
  - ixrac bazarına
-

Sual: Son vaxtlara qədər Afrikada özünün ekoloji standartları, sertifikatlaşdırma və inspeksiya sistemi mövcud olan yeganə ölkəsi hansıdır? (Çəki: 1)

- Mərakeş
  - Somali
  - Anqola
  - Tunis
  - Fil Dişi Sahili
- 

Sual: Afrikanın ənənəvi ekoloji əmtəəlik məhsulları hansılardır? (Çəki: 1)

- sitrus bitkiləri, meyvə və tərəvəz məhsulları
  - günəbaxan yağı, konserv məhsulları və nar
  - zeytun, yer fındığı, qarağat və nar
  - zeytun, tropik və qərzəkli meyvələr, qəhvə
  - pomidor, kələm və zeytun
- 

Sual: Misir iqtisadiyyatı hansı sahə üzrə ixtisaslaşıb? (Çəki: 1)

- maşınqayırma
  - gəmiqayırma
  - kompyuter avadanlıqları istehsalı
  - aqrar-sənaye
  - heyvandarlıq
- 

Sual: Misirdə k/t-ı məhsulları ümumi ixracat məhsullarının neçə faizini verir? (Çəki: 1)

- 10 faizini
  - 30 faizini
  - 70 faizini
  - 90 faizini
  - 50 faizini
- 

Sual: Misirdə k/t-nın əsas sahəsini nə təşkil edir? (Çəki: 1)

- qurudulmuş bataqlıqların becərilməsi
  - artezianla suvarma əkinçiliyi
  - damcı suvarma əkinçiliyi
  - suvarma əkinçiliyi
  - dəmyə əkinçiliyi
- 

Sual: Misirdə ildə neçə hektar torpaq sahəsi becərilir? (Çəki: 1)

- 0,7 milyon hektar
  - 1,7 milyon hektar
  - 2,7 milyon hektar
  - 3,7 milyon hektar
  - 4,7 milyon hektar
- 

Sual: Misirdə eyni əkin sahəsindən ildə neçə dəfə məhsul yığılır? (Çəki: 1)

- 1 dəfə
  - 2 dəfə
  - 3 dəfə
  - 4 dəfə
  - 5 dəfə
-



## **BÖLMƏ: 1001**

Ad	1001
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Misirdə ən çox becərilən əsas k/t-ı bitkisi hansıdır? (Çəki: 1)

- tərəvəz
- üzüm
- xurma
- arpa
- uzunlifli pambıq

Sual: Misir dünyada istehsal olunan (MDB ölkələri istisna edilməklə) uzunlifli pambığın nə qədərini verir? (Çəki: 1)

- 10 faizini
- 30 faizini
- 50 faizini
- 70 faizini
- 90 faizini

Sual: Misirdə k/t-nın zəif inkişaf etmiş sahəsi hansıdır? (Çəki: 1)

- uzunlifli pambıq
- çətlik
- buğda
- heyvandarlıq
- şəkər qamışı

Sual: Misirdə ixracatının strukturuna hansı məhsullar daxildir? (Çəki: 1)

- maşın, avadanlıq, kimyəvi məhsullar, uzunlifli pambıq
- kimyəvi məhsullar, metal, xurma, düyü, bitki yağı
- traktor, pambıq və ondan hazırlanmış məmulatlar, xurma
- k/t-ı texniki avadanlıqları, zeytun, pambıq, kimyəvi məhsullar
- pambıq və ondan hazırlanmış məmulatlar, düyü, konserv, bitki yağı, xurma

Sual: Cənubi Afrika Respublikasında k/t-ı yerli əhalinin neçə hissəsinin yaşaması üçün əsas mənbə hesab olunur? (Çəki: 1)

- 1/10
- 2/10
- 5/10
- 2/3
- 2/6

Sual: Cənubi Afrika Respublikasında əmtəəlik məhsulun əksər hissəsini hansı fermer təsərrüfatları verir? (Çəki: 1)

- zəncilərə məxsus fermer təsərrüfatları
  - latifundiyalar
  - müştərək təsərrüfatlar
  - kiçik fermer təsərrüfatları
  - avropalılara məxsus fermer təsərrüfatları
- 

Sual: Latin Amerikas  lkələrində sertifikatlaşdırılmış  razilərin  mumi sahəsini ne  hektar t şkil edir? ( ki: 1)

- 2,4 milyon hektar
  - 4,4 milyon hektar
  - 6,4 milyon hektar
  - 8,4 milyon hektar
  - 10,4 milyon hektar
- 

Sual: Latin Amerikas  lkələrinin  ksəriyyətinin ekoloji  kinilik  raziləri n  qədər sahəyə malikdir? ( ki: 1)

- 50 min hektar
  - 100 min hektar
  - 150 min hektar
  - 200 min hektar
  - 250 min hektar
- 


Sual: Latin Amerikas  lk ləri arasında ekoloji sahənin h rtərəfli inkişafına  n g cl  siyasi d st k hansı d vlətd  g st rilir? ( ki: 1)

- Kolumbiya
  - Venesuela
  - ili
  - Argentina
  - Braziliya
- 

Sual: Latin Amerikasının z if inkişaf etmiş  lkələrinə ekoloji k nd təsərr fatı sahəsində b y k t cr b y  malik olan hansı  lkələr yardım g st rir? ( ki: 1)

- Finlandiya, Norve v  İsve
  - in, Yaponiya v  Konya
  - T rkiy , Bolqarıstan v  Az rbaycan
  - Almaniya, Niderland v  İsver 
  - L ksemburq, Andorra v  Lixtenşteyn
- 

### **B LM : 1002**

Ad	1002
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar t�qdim etmək	1 %

---

Sual: Latin Amerikasının ekoloji  razilərinin b y k hissəsini hansı sahələr tutur? ( ki: 1)

- meşələr

- savannalar
  - otlaqlar
  - səhralıqlar
  - dağlar
- 

Sual: Latin Amerikasında becərilən əsas ekoloji məhsullar hansılardır? (Çəki: 1)

- çəltik və geniş çeşiddə yerli meyvələr
  - tərəvəz və bostan məhsulları
  - portağal, narıngi və limon
  - alma, nar, üzüm və qəhvə
  - qəhvə və geniş çeşiddə yerli meyvələr
- 

Sual: Arqentinada torpaq fondunun necə faizi ümumi təsərrüfatın 5.5% -ni təşkil edən iri sahibkarlara məxsusdur? (Çəki: 1)

- 5,1 %
  - 15,5%
  - 34,%
  - 74,4%
  - 94,9%
- 

Sual: Arqentinada hər biri 1000 ha-dan artıq olan iri sahibkarlara məxsus torpaqlar ümumi təsərrüfatın neçə faizini təşkil edir? (Çəki: 1)

- 1,5 faizini
  - 5,5 faizini
  - 15,5 faizini
  - 55,5 faizini
  - 98,1 faizini
- 

Sual: Arqentinada torpaq sahəsinin neçə hektarı xarici sərmayədarların nəzarətindədir? (Çəki: 1)

- 6 milyon hektarı
  - 16 milyon hektarı
  - 26 milyon hektarı
  - 36 milyon hektarı
  - 46 milyon hektarı
- 

Sual: Arqentinada kəndlilərin neçə hissəsi torpaqsızdır? (Çəki: 1)

- 1/5
  - 2/5
  - 3/5
  - 4/5
  - 5/5
- 

Sual: Arqentinada torpaqsız kəndlilər hansı yolla torpağı əldə etməyə məcburdurlar? (Çəki: 1)

- onlar torpağı qanunsuz yolla zəbt etməyə məcburdurlar
  - onlar torpağı hüquq mühafizə orqanlarına müraciət etməklə əldə edirlər
  - onlar torpağı icarəyə götürməyə məcburdurlar
  - bütün cavablar səhvdir
  - bütün cavablar düzdür
-


Sual: Arqentinada istehsal əsasən hansı sahədə ixtisaslaşdırılıb? (Çəki: 1)

- avtomobil
- kənd təsərrüfatı məhsulları
- kənd təsərrüfatı texnikası və avadanlıqları
- konservləşdirmə
- bunların hamısı

Sual: Arqentinada kənd təsərrüfatı məhsulları istehsalı daha çox hansı sahədə ixtisaslaşılıb? (Çəki: 1)

- ətlik maldarlıq və ipəkçilik
- ətlik-südlük və üzümçülük
- qusçuluq və ətlik südlük maldarlıq
- meyvə tərəvəzçilik və sitrus bitkiləri
- ətlik maldarlıq və ətlik yunluq qoyunçuluq

### **BÖLMƏ: 1003**

Ad	1003
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Arqentinada hansı məhsul istehsalına və ixracına görə dünyada ilk yerlərdən birini tutur? (Çəki: 1)

- yumurta
- qəhvə
- balıq
- inək
- yun

Sual: Arqentinada kənd təsərrüfatına yararlı torpaqların neçə hissəsi əkilir? (Çəki: 1)

- 1/6
- 2/6
- 3/6
- 4/6
- 5/6

Sual: Arqentinada kənd təsərrüfatına yararlı torpaqların müəyyən hissəsi əkildiyi halda qalanı hansı sahəyə aid edilir? (Çəki: 1)

- çay daşqınlarının təsirinə məruz qalan sahələrdir
- səhrələşməyə məruz qalmış sahələrdir
- cəngəlliklər və savannalardır
- biçənək və otlaqlardır
- bunların hamısı

Sual: Arqentinanın ixracatında kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi nə qədərdir? (Çəki: 1)

- 55 %
  - 65%
  - 75%
  - 85%
  - 95 %
- 

Sual: Arqentinada ət ixracatı dünya ölkələrinin ət ixracatının neçə hissəsini təşkil edir? (Çəki: 1)

- 1/3
  - 2/3
  - 3/3
  - 1/5
  - 1/7
- 

Sual: Arqentinada ixracatın strukturuna hansı məhsullar daxildir? (Çəki: 1)

- avtomobil, qəhvə, tropik mallar
  - trikotaj məhsulları, banan şəkər çuğunduru, barama
  - dəmir filizi, kömür, neft, kənd təsərrüfatı məhsulları
  - nəqliyyat vasitələri, sitrus bitkiləri və çəraz məhsulları
  - ət, taxıl, yun, gön, bitki yağı, kətan toxumu, meyvə
- 

Sual: Braziliyada kənd təsərrüfatının əsasını hansı sahə təşkil edir? (Çəki: 1)

- heyvandarlıq
  - qoyunçuluq
  - əkinçilik
  - tərəvəzçilik
  - bağçılıq
- 

Sual: Braziliyada əkinçilik kənd təsərrüfatı məhsulları dəyərinin təqribən neçə hissəsini verir? (Çəki: 1)

- 1/3
  - 2/3
  - 3/3
  - 1/5
  - 2/5
- 

Sual: Braziliyanın ərazisinin neçə faizi əkilir? (Çəki: 1)

- 0,5 faizi
  - 3,5 faizi
  - 10,5 faizi
  - 23,5 faizi
  - 43,5 faizi
- 

